

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
ürün ən əziz qəzətdir

Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 119 (5350) 8 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bu il Azərbaycanda inşaat sektorunu sürətlə inkişaf edəcək

Prezident İlham Əliyev: "2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımı tədbirlər görüləcək"



- 10 ATƏT-in Minsk grupunun həmsədrləri tərəfindən ikinci bayanat verilib 
- 3 Əli Əhmədov Dünya Bankının ekspertləri ilə görüşüb 
- 16 "İnter" və "Zira" UEFA Avropa Ligasında mərhələ adlayıblar 

iqtisadiyyatın sürətli inkişafında, real sektorunda dinamik artımında inşaat sektorunun payı böyükdür. Heç təsadüfi də deyildir ki, inşaat sektoruna bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən məkanizm kimi qəbul edilir. Çünkü inşaat sektorunun inkişafı, ilk növbədə, iqtisadiyyata yatırılan sərmaya deməkdir.

Eyni zamanda, kütləvi iş yerləri və əlavə gəlir mənbəyi kimi də inşaat sektorunu dəyərləndirmek olar. İnşaat sektorunun inkişafı nəticəsində, tikinti materialları bazarında da canlanma yaranır. Amma o da qeyd edilməlidir ki, qlobal iqtisadi-maliyyə böhranı zamanı da ən çox zərər çəkən tikinti və inşaat sektoru olur. Çünkü həm bankların kredit ayırma, həm de insanların aliciliq qabiliyyətinin aşağı düşmə riski gündəmdə olur. Bu səbəbdən də, inşaat sektorunda durğunluğun yaranması işsizliyin artmasına, tikinti materialları bazarında tələbin azalmasına, istehsal prosesinin dayanmasına gətirib çıxarır. Əlbəttə ki, dünyada baş verən global böhran Azərbaycan iqtisadiyyatına, həmçinin, inşaat sektoruna da ziyan vurdu. Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, 2016-ci ilin iqtisadi göstəricilərini təhlil edərkən, biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır: "Ön çox tənəzzül inşaat sektorunda müşahidə olundur. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önemli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görülecek. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektorunu inkişaf edəcək".

Əlbəttə ki, hazırda hökumət inşaat sektorunun canlandırılması üçün müxtəlif stimul-laşdırıcı addımlar atmaqdadır. Buraya Mənzil İnşası Dövlət Agentliyinin sosial evlər, "Ağ Şəhər", ayrı-ayrı ərazilərdəki vaxtı keçmiş yaşayış binalarının yerində yeni və gözəl binaların inşası layihələrini aid etmək olar. Məhz bu layihələr haqqında danışan Prezident İlham Əliyev bildirib ki, bir çox layihələrin icrası nəzərdə tutulur: "Onların arasında, xüsusilə, Mənzil İnşası Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yassımal rayonunda Mənzil İnşası Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra edilecək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaqlar bağçası tikilecek, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikilecək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə, maddi imkanları məhdud olan ailələrə uzunmüddəli kreditlə veriləcək".

Bununla yanaşı, Bakı şəhərində köhnəmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesine də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yönəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yəni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxud sənədləri hazırlanıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüset almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhne mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mən-

Bu il Azərbaycanda inşaat sektorunu sürətlə inkişaf edəcək



zil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünkü ilk növbədə, biz köhnəlmış mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikilecək və beləliklə, yeni yerlərə ehtiyac olmayıcaq. Mən bunu xüsusi qeyd etmək istiyəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmaması çox ciddi nəzarət ediləcək.

Əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərse, getsinlər vətəndaşların razılığını alınsın, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxud kirayə vəsaiti versinlər və o yerlərde şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Bax, yanaşma beşə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilmişdir.

Biz keçən ay "Ağ Şəhər" layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içinde şəhər yaratmışq. Dağılmış, neftle çirkənmiş "Qara şəhər" ərazisində indi ekoloji temiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə "Ağ Şəhər" ərazisində əlavə 60 yaşayış bina-sı da tikilecək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç

layihə çərçivəsində şəhərimzdə hündürmərtəbəli 150 yaşayış binası tikilecək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracıq. Bu, bize nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, "naxalstroy" adlandırılaraq qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektorunu canlandıracıq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmet göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz biliyik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə, inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güldümüz oluruz və şəhərimzin gözəlleşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəye uyğun olsun və biz buna nail olaca-

ğıq. Digər inşaat layihələrinin icrası nəzərdə tutulur. Xüsusilə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındaki erazi təmizlik, köçürmə işlərinin birinci mərhəlesi başa çatıb. O yerlərde yaşayış binaları tikilməyəcək. O yerlərde ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturunu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

Biz yeni, böyük bir ictimai parkı şəhər sahələrinə hədiyyə edəcəyik. Həmçinin, ən müasir, geniş yol infrastrukturunu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir mescidinin mənzəresi tam fərqli olacaq. Təzəpir mescidinin qabağında böyük park yaradılacaq, ətrafi abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəmeti daha da güzəl görünəcək".

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, inşaat sektorunu inkişafı Azərbaycanın bütün bölgələrində nəzərdə tutulsun. Çünkü əger belə olarsa, həm yaradılacaq minlərlə iş yerləri bölgələr üzrə paylanacaq, həm miqrasiya proseslərinə nezəret güclənəcək, həm inşaat məhsullarının istehsali üzrə müəssisələrin, zavodların sayı artacaq, həm də inşaat məhsullarının ixracından əlavə gelir edə ediləcək. Təbii ki, bütün bunları nəzərdə tutan Prezident İlham Əliyev vurğulayıb ki, inşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır: "Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özel sektor da burada fəal olmalıdır. Bununla əbarət, men xüsusilə, sahibkarlara müraciət edirəm, bax, dədiyim layihələr çərçivəsində çox böyük işlər görüleceq. Ona görə, biz özümüzü, hələ ki, hansı inşaat materialları ile təmin ede bilərik o sahələr yaradılmalıdır. İndi bizim iqtisadiyyat Nazirliyimizde bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxlə edirik. Bax, o malların istehsali Azərbaycanda qurulmalıdır, həm idxlən asılılıq azalacaq, həm də ki, özel sektor, iş adamları buradan mənfəət götürəcəklər".

"Ses" Analitik Qrupu

Əli Əhmədov Dünya Bankının ekspertləri ilə görüşüb

Iyulun 7-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşüb. SİA-nın verdiyi məlumatda görə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi bildirib ki, ekspertlərin Azərbaycana səfərinin möqsədi dövlət rəsmiləri ilə tütün memulatlarının aksız vergisinin artırılması məsələlərini müzakire etməkdir. Dünya Bankının Tütünə nəzarət üzrə qlobal programının koordinatoru Patricio V. Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının hem dövlət, hem də istehlakçılara fayda verdiyini qeyd edərək bunun yüksək gəlirlərə və sə-



hiyyə üzrə müsbət nəticələre yol açdığını bildirib. Baş nazirin müavini Əli Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq praktikanı nəzərə almaqla deyərləndiriləcəyini vurğulayıb.

YAP özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb

Milli Aviasiya Akademiyasında təhsil ocağının YAP üzrə ilk ərazi təşkilatının tədbiri keçirilib



ideyaları, uzaqqorənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayış



Milli Aviasiya Akademiyasında Yeni Azərbaycan Partiyasının Akademiya üzrə ilk ərazi təşkilatının tədbiri keçirilib. Tədbirdə giriş sözü ilə açan Akademiyanın prorektoru professor Ədalət Səmədov YAP-in yarandığı dövredə nəzər salıb, partyanın keçidiyi tarixi inkişaf yolundan danışdı. O, YAP-in 700 mindən artıq üzvünün olduğunu xatırladaraq, siyasi təşkilatın regionda en güclü partiya olduğunu vurğulayıb.

Akademiyanın prorektoru, professor, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Milli Aviasiya Akademiyası üzrə ilk ərazi təşkilatının sədri Ənver Həzərxanov təmsil olduğu parti-



yanın bu təhsil ocağında gördüyü işlərdən, əldə edilən nailiyyət və uğurlardan danışdır. O, vurğulayıb ki, sədr təyin olunduğu üç ay müddətində partiya sıralarına 259 əməkdaş qəbul edilib və həmin uğurlar gələcəkdə də əldə ediləcəkdir. YAP Siyasi Şurasının üzvü, partyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputati Rauf Əliyev və digərləri də çıxışlarında qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub: "Ümummilli Liderimiz Heydər Əliyevin

etdirilib. Partyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib".

Tədbirin sonunda xidmətlərində göstərdikləri nailiyyətlərə görə bir qrup YAP üzvüne fəxri fərman və diplomlar, eləcə də, yeni qəbul edilmiş əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

RÖVŞƏN

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı fəaliyyətini genişləndirir

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının bu il martın 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri fəaliyyətin təşkili ilə bağlı konkret tapşırıqlar verib, yeni istiqamətlər müəyyənləşdirib.

İyun ayında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatlarında 8 idarə Heyətinin icası və 15 müxtəlif tədbir keçirilib. Həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon (şəhər) təşkilatları Gənclər Birliyinin xətti ilə 8 müxtəlif tədbir keçirib, bu tədbirlərde 600-ə yaxın yeniyetme və gənc iştirak edib. Qadınlar Şurası tərefindən isə kənd yaşayış məntəqələrində qadınlarla görüşər təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdmən Nazirliyi, Naxçıvan



Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra Katibliyi tərefindən 28-30 iyun tarixlərde Ağbulaq İstirahət Mərkəzində gənclər "Yay məktəbi" təşkil olunub. "Yay məktəbi"nda Naxçıvan Dövlət Universitetindən 5 nəzarətçi-müəllim və 60 tələbə iştirak edib. İyun ayında gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqət artrılıb, 196 nəfər partiya sıralarına qəbul edilib, onlardan da 192-si gəncdir.

Almaniyalı deputat Ermənistən hərbçilərinin Azərbaycanın dinc əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibe Allahverdiyeva və onun ikiyاشlı nəvəsi Zehra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərefindən verilən sorğuuya cavab olaraq Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting bəyanatla çıxış edib. Bu barədə AZERTAC-a TEAS-dan məlumat veriblər. Bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Füzuli rayonunda Sahibe Allahverdiyevaya və onun iki yaşılı nəvəsi Zehra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərlər xəbərdən təəssüf hissi keçiblər. "Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar. Bundan əlavə, ermənilərin açlığı ateş nəticəsində bir neçə dinc sakın da

ciddi xəsaret alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münəqişənin sülh yolu ilə helline ciddi təhlükə yaradır", - deyə deputat vurğulayıb.

Olav Quitting tərəfləri dinc əhalinin tələfatına yönəlmış hücumları dayandırmağı və atəşək rejimine riayət eyməyə dəvət edib. Bundan əlavə, o, tərəfləri sülh danışçıları aparmağa çağırıb. Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq. Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdə çıxarılması dinc əhalinin tələf olmasına qarşısını ala, sülh prosesinin inkişaf etməsinə zəmin yarada bilər.

Tramp Putinlə ikiəlli görüşdü

Almaniyanın Hambrug şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü baş tutub. Məlumatda görə, bu, dövlət başçıları arasında ilk şəxsi görüşdür. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub. Danışıqlarda ABŞ-in dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər. Görüşün təfərruatları barede hələ məlumat verilmir.

Avropa parlamentinin vitse-prezidenti və Azərbaycan üzrə məruzəcisi Ermənistən hərbi cinayətlərini pisləyiblər

Avropa Parlamentinin vitse-prezidenti Rixard Carnecki və Azərbaycan üzrə məruzəcisi Norika Nikolai Ermənistən hərbi cinayətlərini qəti şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər. Onlar Ermənistən və mülki şəxslərin - qadınların və uşaqların qətlini dayandırmağı tələb ediblər. "Bu qətl Ermənistən silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində olub. Belə ağır cinayətlərə bəraət yoxdur. Biz günahkarların cəzalandırılması üçün dərhal təhqiqatın başlanmasına çağırırıq. Biz Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatları dayandırmağı tələb edirik", - deyə bəyanatda qeyd olunub. Sənəddə, həmçinin Ermənistən qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində çıxarılması tələb edilir.



8 iyul 2017-ci il

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı keçirilib



İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar icası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin metbuat xidmetindən AZERTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayaraq deyib: Naxçıvan en qədim dövrən başlayaraq türk mədəniyyətini günümüzə qədər getirib çıxmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan evvel yaradılan ilkın şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çəvrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvananda islam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini eks etdirən mütqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini eks etdirən abidələri özündə cəmləşdirən bir diyarıdır”.

Ali Məclisin Sədri deyib: 653-cü ildən sonra isə bu mədəniyyət islam mədəniyyəti ile vəhdətdə inkişaf etmişdir. Çünkü həmin tarixdən ərəblərlə bağlanmış müqavilə nəticəsində naxçıvanlılar könlüllü olaraq islam dinini qəbul etmişlər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə təktanrıçı olan naxçıvanlılar Nuh peygəmbərin davamçıları kimi de etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından islam dininə yaxın idilər. Müqavilənin elmi və siyasi əhəmiyyəti onunla şəhərlərin ki, ərəblər artıq müstəqil olan Naxçıvanın yerli idarəciliyi ilə müqavilə bağlaşmışdır. Bu, həmin dövrə Naxçıvanın başqa dövlətlərin tərkibində olmasına təkzib edən çox mühüm faktordur. Diqqət çəkən amillerdən biri de odur ki, bağlanmış müqavilə “naxçıvanlıların həyatına, əmlakına və şəhər divarlarının toxunulmazlığına təminat” verib.

Qeyd olunub ki, Azərbaycanın Naxçıvan diyarında türk-islam mədəniyyəti on ikinci əsrde özünün intibah mərhələsinə çatıb. Bu dövrə yaşayıb-yaradın memar Əcəmi Əbübekir oğlu Naxçıvanının sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərqi və islam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub. Bu gün müstəqil Azərbaycanın hər yerinde olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yaşıyor. Min illər ərzində formalasian tarixi-mədəni ərsimizi, xüsusi türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyetləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhər-salma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədönlü şəkilde istifadə olunur.

Ali Məclisin Sədri deyib: Zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzəre alınaraq islam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası ərazi-sindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilmesi və təbliğində yeni mərhələnin əsasını qoymaqdır.

Ali Məclisin Sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən beynəlxalq konfransı Azərbaycan və islam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirib, konfrans

sa öz işində ugurlar arzulayıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlihanlı “Naxçıvanın türk-islam mədəniyyətinin təşəkkülünə dair: yeniliklər və ənənələr” mövzusunda çıxış edərək deyib ki, son illər Naxçıvanda minden artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni ərsimizi yaşadan əsərlər, xüsusile “Naxçıvan abidələri ensiklopediyası” nəşr olunub. Muxtar respublika ərazi-sindəki abidələrin xeyli hissəsi müsəlman dövrü abidələridir. Türk-islam mədəniyyəti əsrlər bo-

Qarabağlar türbəsi ilə Sivasdakı Güdüük Minarə eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, memar Əcəmi tərəfindən əsası qoymal Naxçıvan memarlıq məktəbi türk və islam dünyası memarlığının inkişafına mühüm təsir göstərib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstututunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi “Eldənizlərin paytaxtı Naxçıvan və Atabəylər Kompleksi” mövzusundakı çıxışın-

dekorativ əsullar ətraf yerlərdə ucaldılan xatire abidələrinə də böyük təsir göstərib. Naxçıvan memarlıq məktəbinin XII əsrə təsadüf edən yüksəlişi dövründə Marağada da memarlıq inkişaf edirdi. Tədqiqatçıların fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin en mühüm xüsusiyyətlərini özündə əks etdirir. Bu mənada “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı türk-islam mədəniyyəti abidələrinə, zəngin tariximizə vərilən dəyerin en yüksək ifadəsidir.



yu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Naxçıvanın islamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcıları kimi çıxış etmələri regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti dövrünün başlanmasına rəvac verib. İslamın qərarlaşma prosesinin başlığı və nəhayət başa çatdığı zaman kəsiyinə aid abidələrin üzərindəki süjetlərdə əski türk inancları və ənənəvi dini təsəvvürleri ilə bağlı müxtəlif rəmzlər öz əksini tapmışdır. Sonrakı dövrün abidələrində isə yerli türk ideoloji ənənələrinin islam dəyərlərinə xas olan ənənələrlə qovuşduğu görünür. Bu mənada Naxçıvandakı türk-islam mədəniyyəti abidələrində rəmzləşən elementlər həm de milli ideologiyamızın əsas daşıyıcıları kimi qəbul olunmalıdır. Nailə Vəlihanlı Naxçıvanın tarixinə, abidələrinin tədqiq olunmasına və bərpasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Naxçıvan məzar abidələrinin türk sənətində yeri” mövzusunda çıxış edən Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdürü, professor Hüseyin Yurttaş deyib ki, Naxçıvandakı məzarüstü abidələrlə Anadoludakı eyni formalı abidələr tikinti texnikası, memarlıq quruluşu və istifadə olunan materiallər baxımından bir-birinə yaxındır. Yusif Küseyr oğlu türbəsi ilə Ərzincəndəki Məlik Qazi Türbəsi, Möminə xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Güllüstan türbəsi ilə Kayseri, Niğdə, Ərzurum və Amasya türbələri,

da diqqətə çatdırıb ki, Naxçıvanın XII əsrde Azərbaycan Atabəylerinin paytaxtı olması şəhərin memarlığının formallaşmasında mühüm rol oynayıb. Tarixi qaynaqlar haqlı olaraq Naxçıvanın iri şəhərə çevrilməsini Atabəylerin - Eldənizlərin adı ilə bağlayır. Həmin dövrə aid müxtəlif tarixi əlyazmalarda da qeyd olunur ki, Naxçıvan məhsuldar torpaqları, bol yeraltı sərvətləri, yüksək keyfiyyətli sənətkarlıq istehsalı və çox əlverişli strateji mövqeyi ilə yaxşı tanınır və geniş uluslararası əlaqələrdə fəal iştirak edirdi. XII əsrde Eldənizlər kimi qüdretli bir dövlətin paytaxtı edilmesi bu şəhərdə artıq dayanıqlı əsası olan sənətərin, xüsusiən memarlığın inkişafına güclü təkan verdi. Bu gün Naxçıvanda tarixi abidələr bərpa və təmirle yaşı, tədqiq və təbliği de olunur. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı da bu məqsədə xidmət edir.

Plenar iclasda Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhrəm Acarlı “Naxçıvan və Marağa Memarlıq Məktəbinin abidələri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan orta əsrlər dövründə islam dünyasının en zəngin və parlaq memarlıq ərsimini yaratdı. Bu dövrde Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Naxçıvana, Təbrizdə və Marağada memarlıq sahəsində çoxlu möhtəşəm abidələrin yaradılması bütün Azərbaycanda memarlığın yüksək dərəcədə inkişaf etdiyini göstərir. Əcəmi Naxçıvanı tərəfindən işlənib hazırlanmış kompozisiyalar və

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıllı Hacıyev “Naxçıvanın türk-islam abidələri tarixi qaynaqlarda” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan diyari dünya sivilizasiya mərkələrindən biri, türk-islam abidələri ilə zəngin bir ərazidir. Bu ərazidə yaşamış insanlar coxsayı tarix və mədəniyyət abidələri yaradıb, bunların bir qismi günümüzədək gəlib çatıb. Orta əsrlərdə və yeni dövrə Azərbaycana, eləcə Naxçıvana səfər edən bir sıra görkəmli səyyah və tədqiqatçıların əsərlərində, yol qeydlərində Naxçıvanın tarixi abidələri haqqında çox maraqlı və əvəzolunmaz məlumatlar vardır. Naxçıvanın türk-islam mədəniyyəti abidələri Naxçıvanın qədim tarixə, coxəsrlilik dövlətçilik ənənələrinə, görkəmli şəxsiyyətlərə, müxtəlif mədəniyyətlərin yaradığı bölgəye, tarix-memarlıq abidələrinə malik olan bir diyar olduğunu, tarix, memarlıq və mədəniyyət abidələrinə yüksək diqqət və qayğı göstərildiyini bir daha təsdiq edir. İsmayıllı Hacıyev tarixi ərsimizə, türk-islam mədəniyyəti abidələrinin təmiri və bərpasına, həmçinin onların tədqiqinə göstərdiyi diqqət və qayğıya görə konfrans iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Televiziyanın hazırladığı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filminə baxış olub.

Beynəlxalq konfransın plenar icası “nakhchivan.az” internet saytında canlı yayımlanıb.

Avstriya parlamentinin deputatları Dağılıq Qarabağ münaqışası ilə bağlı məlumatlandırılıb

İyulun 7-də Baş nazirin müavini, Qaçınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avstriya parlamentinin deputatları ilə görüşüb.

AZERTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışası və məcburi köckünlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Əli Həsənov qonaqlara Ermənistən silahlı qüvvələrinin işgal etdiyi Azərbaycan torpaqları, işğal nəticəsində ölkəmizin üzləşdiyi qaçın və məcburi köckün problemi haqqında məlumat verib, bu kətəqoriyadan olan soydaşlarımızın səsial müdafiəsi ilə bağlı həyatə keçirilən tədbirlərdən danışır, artdıq Azərbaycanda çadır şəhərciyi qalmadığını vurğulayıb.

Qaçqinkomun sədri ermənilərin əzəli torpaqlarımıza köçürülməsi tarixindən danışır. Prezident İlham Əliyevin bu münaqışının sülh yolu ilə həlli istiqamətində görüyü işlər haqqında ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövülüyünü dənişqənlərdə daim əsas tutulur və gec-tez doğma torpaqlarımızı azad edəcəyik. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların problemlərindən və



onların həlli istiqamətində görülən tədbirlərdən danışan komite sədri bu insanların qəlbinin həmişə Vətən hesrəti ilə döyündüyüni diqqətə çatdırır.

"Azərbaycan çox qısa bir müdəttdə dəyişə bildi. Cənubi bir quruğuñan tamamilə başqa bir quruluşa keçdi, bununla da biz hər şeyi sıfırdan başladıq. Avropa, Qərb, digər ölkələr bizdən demokratik və insan hüquqlarını qoruyan bir cəmiyyət formalasdırmağı tələb edir. Ancaq biz həyatda və təcrübədə görürük ki, hər şey əksinədir. Əsl demokratik ölkə olan Azərbaycan özüdür. Avropada miqrantlar həzirdə çox pis vəziyyətdədir. Avropa bunun öhdəsindən gəle bilmir. Münaqışələrin sayı ildən-ile artır. Təbii ki, belə olan halda qaçqınların da sayı artır. Belə çıxır ki, böyük dövlətlər dünyani rahat idarə

etmek və öz siyasi maraqlarını təmin etmek üçün münaqışələrin yanına mexanizmində mehərətə istifadə edirlər. Böyük dövlətlər yəni ərazilər uğrunda, yeni regionlara nəzəret mübarizəsi aparır. Əhalisinin sayına və ərazisine görə kiçik olan dövlətlər isə belə zülmərə çəkir. Lakin Azərbaycan dövləti 1 milyondan çox qaçın və məcburi köckünü üçün gözəl şərait yaradıb", - deyə Baş nazirin müavini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışası nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçın və məcburi köckünlərə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini bildirən Əli Həsənov deyib ki, bu kətəqoriyadan olan insanların problemlərinin həlli istiqamətində ardıcıl qə-

rərlər qəbul edilir. Bu həssas məsələyə prinsipial yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritətlərindənədir. Bu fəaliyyət təkə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Həmçinin Ordumuzda nizamintizamın, qələbə əzminin yüksək səviyyədə olduğunu söyləyen Əli Həsənov orduda, bütün cəmiyyətdə və tənərəvəlik hissi çox güclüdür. Qoşunların təmas xəttinə yaxın əraziyələrdəki kəndlərin sakinlərinin xalqımızın qurur mənbəyi olduğunu vurğulayan Baş nazirin müavini onların tehlükeli yerde, düşmənlə üz-üzə yaşadıqlarını, öz yerlərində möhkəm dayandıqlarını deyib.

Əli Həsənov diqqətə çatdırır ki, qaçın və məcburi köckünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qarşıya konkret vəzifələr qoyulub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köckünlərə diqqət və qayğıdan irəli gələn tapşırıqlar vaxtından əvvəl və yüksək keyfiyyətə yerinə yetirilir.

Baş nazirin müavini deyib: "Bizim üçün Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışasının həllindən vacib məsələ yoxdur. Problem indiyədək həll olunmayıb və bu, böyük ədalətsizlikdir. Bizim 1 milyondan çox insani-

mız 20 ildən çoxdur qaçın və məcburi köckün şəraitində yaşayır, onların hüquqları təpdalanır".

Əli Həsənov, həmçinin Ermənistən silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində məlki şəxslərin öldürülməsi faktından da danişib. O vurğulayıb ki, Azərbaycanın dinc əhalisine və məlki obyektlərinə yönələn artilleriya zərbələri Ermənistən dövlətinin öz tecavüzkar siyaseti ilə beynəlxalq hüququn norma və prinsiplerine riayət etməsinin daha bir sübutudur.

Avstriya Parlamentinin deputati Yohanes Hübner ətraflı məlumat üçün təşəkkürünü bildirərək vurğulayıb ki, eldə etdikləri məlumatlar həssas problem baredə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O, Azərbaycanda məcburi köckünlərin problemlərini hökumətin operativ həll etmək istəyini, bu sahədə görülen işləri təqdirətiq sayılıb. Bildirib ki, beynəlxalq ictimaiyyətin probleme münasibəti böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Azərbaycan hökuməti qaydıları həzırlamaqla bərabər, məcburi köckünlərin vəziyyətini yaxşılaşdırmağa səy göstərir.

Sonra Baş nazirin müavini Əli Həsənov Avstriya Parlamentinin deputatlarının suallarını cavablandırır. Qeyd edək ki, iyulun 7-də qonaqlar Abşeron rayonunun Məsəzir qəsəbəsində məcburi köckünlər üçün salınmış yaşayış məhəlləsində olacaq.

Çin XİN: Beynəlxalq ictimaiyyət Dağılıq Qarabağ münaqışasının həllində konstruktiv rol oynamalıdır

Beynəlxalq ictimaiyyət Dağılıq Qarabağ münaqışasının həllində konstruktiv rol oynamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AZERTAC-ın xüsusi müxbirinin iyulun 4-də cəbən bölgəsində Ermənistən silahlı qüvvələrinin ateşi nəticəsində iki azərbaycanlı məlki şəxsin qətəl yetirilməsi ilə bağlı sualına cavabında bildirilər.

Çin XİN-in cavabında deyilir: Söyügedən hadisə baredə məlumatımız var. Ümid edirik ki, hər iki tərəf təmkinli olmaqdə davam edəcək, vəziyyəti gərginləşdirən və ya kəskinləşdirən hər hansı hərəkətdən çəkinəcək, münaqışəni danışqalar və dialoq yolu ilə həll



edəcək, regionda sabitliyi birlikdə qoruyub saxlayacaq. Bunun üçün beynəlxalq ictimaiyyət konstruktiv rol oynamalıdır.

Azərbaycan ilə Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmənunluq ifadə olunub

Iyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Çin Xalq Respublikasının (ÇXR) Milli Neft Şirkəti CNPC-nin prezidenti Vanq Yilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Azərbaycan ilə Çin arasında tarixi dostluq münasibətlərinin olduğunu xatırladan Baş nazir Artur Rasi-zadə, müasir dövrde de Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğuladı. Xüsusən beynəlxalq tədbirlərde hər zaman ölkəmizə dəstək verdiyinə görə Çin hökumətinə təşəkkürünü bildirən Baş nazir, son illərdə iqtisadi-ticarət sahələrində əməkdaşlığımızın dəha da genişləndiyini məmənunluqla qeyd etdi.



Söhbət zamanı Çin Xalq Respublikasının təklif etdiyi "Bir kamər - Bir yol" təşəbbüsü çərçivəsində müntəzəm keçirilən "İpək Yolu" zirvə görüşlərinin həm mövcud, həm də yeni layihələr üçün geniş imkanlar açıldığı, Azərbaycanın neft-qaz sektorunun da bu təşəbbüsə böyük töhfələr vere biləcəyi qeyd edildi. Belə layihələrdən olan SOCAR GPC layihəsinin strateji əhəmiyyətinə toxunan Baş nazir Artur Rasi-zadə, Azərbaycan hökumətinin Çin investorları və şirkətlərinin ölkəmizlə qarşılıqlı faydalı əfəaliyyətini hərtərəflə dəstəkləməye hazır olduğunu diqqətə çatdırırdı.

ÇXR Milli Neft Şirkəti CNPC-nin prezidenti Vanq Yilin de öz növbəsində xalqlarımızın mənafəyi baxımından vacib olan mühüm layihələrin həm maliyyələşdirilməsində, həm də icrasında iştirak etməkdə məraqlı olduqlarını dedi. Görüşdə qarşılıqlı məraqlı doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Britaniyalı deputat: "Ermənistən təxribatları yolverilməzdır"

Britaniyalı deputat Lord David Evans Ermənistən silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin məlki əhalisini atəşə tutması nəticəsində Sahibe Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Ermənistən son təxribatından sonra mən də beynəlxalq çəgirişlərə qoşuluram. Şübhəsiz ki, hər hansı insanın həyatını itirməsi faciədir və ölenlər

uşaqlardırsa bu faciədən də betərdir. Ermənistən silahlı qüvvələri tərəfindən töredilən bu təxribat yolverilməzdir və qarşısı alınmalıdır. Bu qanlı hadisə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun münaqışənin sülh yolu ilə həllindəki uğursuzluğunun bir daha təsdiqləyir. Mən Azərbaycan əraziyələrinin işgalinə son qoyulması üçün beynəlxalq təşkilatları daha ciddi addımlar atmağa çağırıram".

İyulun 7-də Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZERTAC-a bildirilərlə ki, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında respublikada cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdiyini, vətəndaşların qanuni mənafələrinin, hüquq ve azadlıqlarının etibarlı qorundu-

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib



gün, kriminogen durumun nəzarətde saxlanıldılarını, IV İslam Həmrəyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi yarışları kimi mötəbər beynəlxalq tədbirlər zamanı ictimai asayıñın və təhlükəsizliyin yüksək səviyyəyə təmin edildiyini diqqətə çatdırıb. Nazir şəxsi heyətin Azərbaycan Respublikasına xidmətlərinin Prezident İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, 55 əməkdaşın dövlət təltifinə, 4 rəhbər vəzifəli şəxsin ali xüsusi rütbəyə layiq görüldüyünü xatırladıb. Ramil Usubov bu ali diqqətə görə dövlətlimizin başçısına dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, xidmətdə fərqliyən 643 əməkdaş və 63 hərbi qulluqçu DİN rəhbəriyili tərəfindən mükatflandırılıb.

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayet Eyvazov geniş məruze ilə çıxış edərək hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 13 min 182 cinayətin qeydə alındığını bildirib. V. Eyvazov bu cinayətlərin 94,6 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaq və təhqiqatı aparan hüquqaziddə əməller olduğunu, onların 85,6 faizini böyük ictimai təhlükə töretməyən və az ağır növbələrin təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasıləsiz izlənilməsinin neticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təməyüllər öten 6 ayda da yaxşılaşdı. Bele ki, cinayətlərin sayı 7,1, o cümlədən ağır və xüsusilə ağır növbələrin 10, qəsdən adam öldürmə ve

ona cəhdler 27, mülkiyyət eleyhinə olan cinayətlər 10,3, onlardan oğurluqlar 7,3, dələduzluqlar 12, hedə-qorxu ile teleb etmələr 13,2, soyğunçuluqlar 25, quldurluqlar 27,6, həbələ yol-neqliyyat hadisəleri 6,3, qəzəlarda xəsarət alanların sayı isə 14,2 faiz azalıb.

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə 2016-ci ilin 6 ayı ilə müqayisədə, hesabat dövründə cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 85,7 faiz təşkil edib. O cümlədən qeyri-aşkar şəraitdə tərəfdiliməş cinayətlərin açılması 4,1, qəsdən adam öldürmələrin açılması 1, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 8,4, mülkiyyət eleyhinə olan cinayətlərin açılması 2,7, o cümlədən oğurluqların açılması 4,7, quldurluqların açılması 5,4, soyğunçuluqların açılması 8 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 288 cinayət açılıb.

Hüquqaziddə əməllerin profilaktikasında ve cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danişan nazirin birinci müavini bildirib ki, "102" Zəng Mərkəzine daxil olan məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 867 cinayət "isti izlər"lə açılıb, 3156 hüquqaziddə əməlin qarşısı alınıb, 2424 cinayət işi başlanılıb. Həmçinin "Təhlükəsiz Şəhər" xidmətinin imkanları ilə 177 cinayət açılıb, 8389 yol-neqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 179 hadise aşkarlanıb.

Qeyd olunub ki, hesabat döv-

ründə daha 151 nöqtədə 608 kamerasa quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3293 nöqtə üzrə 11 min 840 vahide çatdırılıb. Eyni zamanda, cinayətlərin qarşısının alınmasında və açılmasında xüsusi mülkiyyətə aid obyektlərdə quraşdırılmış daha 100 minə yaxın video-müşahidə kamerasından da uğurla istifadə olunur. Cinayətə görə məsuliyyətin labüdüyünün təmini işdə nəzarətdə saxlanılaraq məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayının 1607, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulub.

Məruzəçi bildirib ki, öten 6 ayda müteşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə tətbiq olunan 138 kriminal qrup zərərsizləndirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətine cəlb edilib. Eyni zamanda, qeyri-leqlə dövriyədən 603,3 kilogram narkotik vətənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləndirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xəş-xaş kolumnun aşkarlanıb mehv edildiyi bildirilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülen işlərin de arḍicil davam etdirildiyi, nəticədə 2016-ci ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdi-

rildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətine verildiyi, həbələ insan alverin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, öten ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə gönüldərilen işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlət, hüquq və fiziki şəxslər dəymış maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təməyüllün əməkdaşları və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq məhafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayışın qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini vərən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisleri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyəti baş idare və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəcilik təsirini və praktiki köməkliliklərin effektivliyini artırımlıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətde saxlanılmalı, narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizə, yol hərəketinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səməreliliyi dəha da artırımlı, cinayətə görə cəzannın labüdüyü principinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının dəha da yaxşılaşdırılması, şəxsi həyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmənluğunu təmin olunması və digər istiqamətlərdə tədbirlər dəha məqsədyönlü davam etdirilməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi həyət hesabat dövründə qazanılmış uğurlardan arxivinlaşdırılamadıq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın təmin edilməsi sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu program vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, nazirin rəhbərliyi tərəfindən 1013, o cümlədən kütəvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 187 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdıgı vurğulanıb. O da bildirilib ki, hesabat dövründə nazirliyə daxil olan şəkayətlərin sayı 9 faiz azalıb.

Vilayet Eyvazov qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və korrupsiyaya qarşı mübarizəye dair milli fəaliyyət plan və proqramlarına, həmçinin müvafiq istiqamətlər üzrə DİN rəhbərliyinin emr və göstərişlərinə uyğun olaraq,

organ və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaş məmənluğunu təmin edilməsi və şəffaflığın artırılması üzrə sistemli fealiyyət davam etdirilir. Görülmüş işlərin əyani təsdiqi istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, informasiya əldə olunmasının asanlaşdırılması və reallaşdırılan digər innovativ təşəbbüslerdir.

Məruzə etrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fealiyyətin bütövlükde qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerine yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq məhafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayışın qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini vərən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisleri əməliyyat-xidməti fealiyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyəti baş idare və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəcilik təsirini və praktiki köməkliliklərin effektivliyini artırımlıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətde saxlanılmalı, narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizə, yol hərəketinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səməreliliyi dəha da artırımlı, cinayətə görə cəzannın labüdüyü principinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının dəha da yaxşılaşdırılması, şəxsi həyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmənluğunu təmin olunması və digər istiqamətlərdə tədbirlər dəha məqsədyönlü davam etdirilməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi həyət hesabat dövründə qazanılmış uğurlardan arxivinlaşdırılamadıq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın təmin edilməsi sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fealiyyətin təkmiləşdirilməsi ilə bağlı əmr və göstərişləri bundan sonra da məsuliyyətə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafələrinin hüquqaziddə əməllerden qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2017-ci ili də yüksək göstəricilərle başa vuracaq.

OANA THE ORGANIZATION OF ASIA - PACIFIC NEWS AGENCIES

Hikmat Hajiye: Provocations of armed forces of Armenia, once again proves the terrorist nature of the state of Armenia

Organization of Asia-Pacific News Agencies turns 55

55 years

TREND Tase: Armenian Atrocities Against... 07/08/2017 - 13:01

Azeri woman and child killed by rebels near Nagorno-Karabakh boundary: defense ministry

statement

ARMENIAN VANDALISM: AGGRESSOR KILLS TWO AZERBAIJANI CIVILIANS

Azerbaijan toddler killed in Nagorno-Karabakh shelling

Xarici mətbuat Ermənistanın balaca Zəhranın ölümündə birbaşa məsuliyyət daşıdığını yazır

Ermənistan tərefindən Azərbaycana qarşı olan hərbi tecavüz dəvam etməkdədir. Hərbi tecavüz nəticəsində insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyaseti və terror aktları minlərlə günahsız azərbaycanlıların həyatına son qoyub. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə mehəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müd-deaları kobud şəkildə pozmaqdə davam edir. Belə ki, Ermənistanın işgal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərində erməni silahlı qüvvələri tərefində ölkəmizin əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri ağır artilleriyadan, iri çaplı silahlar-dan intensiv atəş tutulur. Bütün bunlar Ermənistanın tecavüzkar siyasetini, qeyri-insani hərəkətlərini təsdiqləyir.

İyul ayının 4-de Ermənistan silahlı qüvvələri tərefindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kə-

dində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrini və mülki obyektləri qəsdən 80 və 102 millimetrlik mina-atənlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması çirkin siyasetin dəhər nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdü yaşlı qadın Quliyeva Səlminaz ağır yaranmış və mülki obyektlər dağıdılmışdır. Təbii ki, mülki şəxslərin münaqışılarda hədəfə alınması qəbul edilməzdirdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işgalçi qüvvələri tərefində qətlə yetirilməsi dözlüməz haldır. Bu gün dünya mətbuatının aparıcı KİV-lərində məsələ geniş şəkildə işqalandırılır, məlum hadisəyə münasibətlər ifadə olunur.

Almanyanın "Eurasinews" saytında, eləcə də, Almanyanın "Nachrichtenexpress" xəber portalında iyulun 4-de Ermənistan tərefindən cəbhə xətt boyunca atəşkəsin pozulmasına və erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhalisi qarşı töredikləri vəhşiliklərə dair dərc edilən

məqalədə Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərefində işğalından, 1994-cü ildə təreflər arasında razılışdırılmış ateşkəsin Ermənistan tərefindən pozulması nəticəsində, mülki azərbaycanlı əhalinin itkilərə məruz qalmasından bəhs edilir. Yazıda Füzulu rayonunun Alxanlı kəndində baş verən acınaçlı hadisəyə nəzər salınır və Azərbaycan tərefinin hadisədən dərhal sonra beynəlxalq təşkilatları məlumatlandırdığı göstərilir. ATƏT-in Minsk Qrupundan baş vermiş son insidentin araşdırılması tələbi ilə çıxış edib.

Ruminiya, Bolqarıstan və Xorvatiya KİV-ləri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində töredikləri qanlı cinayətdən yazar. Qeyd olunur ki, ölkəmizdə dövlət başçısı tərefindən çox məntiqli və müdrik siyaset yürüdülür və mövcud münasibətin tezliklə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması diqqətə çatdırılır.

Ermənistan silahlı qüvvələri tərefindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində töredilən qanlı cinayət barədə Azərbaycan Respublikasının Misirdəki se-

firiyyinin bəyanatı bu ölkənin nüfuzlu və geniş oxucu kütəsine malik Yaxın Şərqi Xəbərlər Agentliyi, Asiyaelyoum Xəbərlər Agentliyi, "Youn7", "Masralarabia" qəzetləri tərefində geniş şəkildə işqalandırılıb.

Fransanın "Islamnews", "l'express", "Mediapart" portalları, eləcə də, "Le Monde" qəzeti iyulun 4-de Füzuli rayonunun Alxanlı kəndində erməni hərbçilərin törediyi qanlı hadisədən yazıır. Məqalələrdə 2 yaşlı Zəhranın və onun nənəsinin Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qurbanı olduğu diqqətə çatdırılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəsinin tarixindən, torpaqlarımızın işğalindan, münasibə nəticəsində bir milyondan çox azərbaycanlıların öz doğma yurdundan didərgin salınmasından ətraflı bəhs olunur.

Təbii ki, xarici mətbuatda Ermənistanın kiçik Zəhranın və nənəsinin ölümündə birbaşa məsuliyyət daşıdığı qeyd olunur. Ermənistan ordusunun Azərbaycanla temas xəttində atəşkəs rejimini pozması və nəticədə mülki əhalinin qətlə yetirilməsi insanlıq qarşı cinayet kimi qiymətləndirilir.

Nəzakət ƏLƏDDİNQIZI

8 iyul 2017-ci il

Jan-Lük Reitzer: “Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalıdır”

Dost Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində ermənis-tan ordusu tərəfindən törədilən qanlı hadisəyə görə dərin kədərləndiyimi və həmrəyliyimi bildirirəm. Qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Meri olduğunu Altkirş şəhəri Horadızla qardaşlaşıb, buna görə bu hadisə bizi daha çox kədərləndirir və narahat edir. Artıq vaxtdır, ATƏT-in Minsk qrupu konkret fəaliyyət göstərməlidir.

AZERTAC xəber verir ki, bu fikirləri Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü, Horadız şəhəri ilə qardaşlaşan Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistən silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəş tutması ilə bağlı məsələyə münasibet bildirəkən söyləyib. Jan-Lük Reitzer bildirib ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünün bərpə olunması ilə bağlı prosesə başlanması təşəbbüsü irəli sürməsinin vaxtı çatıb. Ədalet qəlebə çəlməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpə olunmalıdır. Uzun illərdir davam edən Dağılıq Qarabağ münaqişəsinə yaranan Ermənistəni beynəlxalq ictimaiyyət pisləyir. Ancaq təessüf ki, bu gün qədər bu istiqamətdə konkret addımlar atılmayıb.

Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü kimi ümidi edirəm ki, komissiyamız qarşidan gələn aylarda Azərbaycanın haqqı mövqeyinin müdafiə olunması təşəbbüsünü irəli sürəcək və bu məsələ komissiyanın gündəliyinə daxil edilecək.

“Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllərdə Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eșitmışik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistənin törətdiyi bele cina-



yətlərə görə onu tekce pisləmək kifayət deyil, ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Jan-Lük Reitzer vurğulayıb.

Bakı aeroportu iyunda sərnişin dövriyyəsinin artımı üzrə ən yüksək göstəriciyə nail olub

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-iyun ayları ərzində 1,69 milyon sərnişin xidmət göstərib ki, bu da öten ilin analoji göstəricisindən 31 faiz çoxdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmetindən AZERTAC-a bildirilib ki, təkcə iyun ayında 322 min nəfər xidmət göstərib ki, bu da ilk dəfə olaraq 2014-cü ildən beri sərnişinlərin ümumi sayına görə və 2012-ci ildən bəri isə artım göstəricisine görə ən böyük rəqəmdir.

Cari ilin birinci yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) milli aviaşəhər cisinin payına 960 min sərnişin düşüb ki, bunun da 252 min nəfəri daxili reyslərlə daşınır. Sərnişinlərin 85 faizi (1 milyon 438 min nəfər) beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,2 faizi AZAL-in, 50,8 faizi xarici aviadaşıcıların payına düşüb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunundan 50 müxtəlif şəhərin 53 hava limanına reyslər yerinə yetirilir. İyun ayında Rusyanın “RAERO” aviaşəhəti Krasnoyarsk şəhərində Bakıya uçuşlar yerinə yetirməyə başlayıb. Cari ilin sentyabr ayından Azərbaycan aşağıbüdcəli aviaşəhəti “Buta Airways”in uçuşları gözlənilir.

Qeyd edək ki, bu ilin iyul ayından etibar-



rən “FlyDubai” aviaşirkəti Qəbələ hava limanına müntəzəm reyslər yerinə yetirməyə başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəye verilib. Onun ümumi sahəsi 65 min kvadrat-metr təşkil edir. Dünyada müxtəlif aviaşəhərlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsalting şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ıldır laiyq görülür. Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına laiyq görülüb.

ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır



ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Ermənistən və Azərbaycan qoşunlarının temas xəttində vəziyyətin kəskinləşməsi ilə əlaqədar rəsmi bəyanat verib. Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar yene de dinc sakinlərin, o cümlədən ikiyاشlı uşağın ölümü ilə nəticələnən atəşkes rejiminin pozulmasından dərin narahatlıq keçirir. Noyert həlak olanların ailələrinə səmimi başsağlığını ifadə edib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsedrləri ilə ya-naşı, ABŞ tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışçılar masasına qayıtmaya dəvət edir. Dövlət Departamentinin nümayəndəsi bəyanatının sonunda vurğulayıb ki, regionda ABŞ-in siyaseti aydın olaraq qalır: “Bu münaqişənin yeganə həlli özündə güclətib etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə əhatə edən beynəlxalq hüquq çerçivəsində danışçılar əsasında tənzimlənmədir”.

Xatırladaq ki, Ermənistən ordusu tərəfindən işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndi iyulun 4-de qumbaraatanlardan, 82 və 120 millimetrik minaatastanlardan atəş tutub, nəticədə kəndin sakını Sahibe Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olublar. Azərbaycanın Dağılıq Qarabağ regionu və ona bitişik 7 rayon Ermənistən ordusunun tərəfindən 1991-1994-cü illerde işğal edilib. 1993-cü ilin aprel-neyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-sərtərsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir dəfə təsdiqləyen 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq teşkilatların qanunvericiliyi organları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlara yeni qətnamələr qəbul ediblər. Ermənistən Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Ermənistən ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumat aəsəsən, Ermənistən hərbi birləşmələri növbəti dəfə təxribat töötəmək məqsədilə döyüşə hazırlıq vəziyyətine gətirilib.

Müdafıə Nazirliyindən AZERTAC-a bildirilib ki, Ermənistən tərəfindən məqsədönlü şəkildə yeniden planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-de Azərbaycan Silahlı Qüvvələri Ermənistən ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusişə də taborun müdafiə rayonunda yerleşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumatə görə, düşmənin tabor mərkəzine daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpə olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fealiyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və hissələri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Iyulun 7-de gənclər və idman naziri Azad Rəhimov Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib. AZERTAC xəber verir ki, Heydər Əliyev Mərkezində keçirilən görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 20-dən çox sakın iştirak edib. Gənclər sahəsində edilən müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət döşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub. İdman sahəsində isə fəri adaların verilmesi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və temiri, Uşaq Gənclər və idman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı müraciətlər üstünlük təşkil edib. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Avropa Şurasının nümayəndə heyəti Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunda olub

Iyulun 7-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ofisində icraçı direktor Vüqar Səfərli ve Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb.

AZƏRTAC xəber verir ki, gərüşdə Məşvərətçi Komitənin Latviyanı təmsil edən üzvü Reinis Aboltins, Avstriyani təmsil edən üzvü Brigitta Busç, Sloveniyani təmsil edən Petra Roter, habelə Avropa Şurası katibliyinin "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə mütəxəssisi Agnes von Maraviç iştirak ediblər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqlara Fonduñan tərəfənən təmələtli təqdimat verib. Bildirib ki, Fonduñan başlıca məqsədi ölkədə fikir, söz və məlumat azadlıqlarını inkişaf etdirmək, jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən layihələri maliyyələşdirməkdir. Fonda indiyədək dövlət büdcəsindən 31 milyon manata yaxın və-



saitin ayrıldığını deyən Vüqar Səfərli hazırda 33 qəzetə maliyyə yardımının göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb.

İcraçı direktor deyib ki, Fonduñan vacib sahələrə yanaşı, Azərbaycanın multikulturalizm və dini-milli tolerantlıq sahəsində əldə etdiyi uğurların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də ardıcıl iş aparır. V.Səfərli vurğulayıb ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamətdən biri də "Di-

ni-milli tolerantlıq, milletlərarası münasibətlərin inkişaf etdirilməsi"dir: "2016-ci il və 2017-ci ilin birinci yarısında Fonduñan maliyyə yardımını ilə 3 qəzet həmin istiqamət üzrə layihə icra edib, bu qəzetlərdə 360 səhifə yazı dərc olunub. Qeyd olunan dövrə Fonduñan keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinə "Dini-milli tolerantlıq, milletlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə 50-dək yazı təqdim edilib, 30 nefer jurnalist qalib olaraq mükafatlandırılıb".

Vüqar Səfərli Azərbaycanda məhribən qonşuluq şəraitində yaşıyan azsaylı xalqların təmsilçilərinin KİV təsis etmələri və media

sahəsində sərbəst fealiyyət göstərmələri üçün lazımi şəraitin mövcudluğunu qeyd edib. İcraçı direktor "Azərbaycanda Multikulturalizm ilə" elan edilməsi ilə əlaqədar Fonduñan 2016-ci ildə azsaylı xalqların six yaşadığı Xaçmaz və İsmayıllı rayonlarında, 2017-ci ildə isə Lənkəran şəhərində regional konfranslar keçirdiyini vurğulayıb. Fonduñan ötən il Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi 2 fərdi jurnalist yazıları müsabiqəsinin də məhz multikulturalizm mövzusuna həsr olunduğu diqqətə çatdırılib.

İcraçı direktor Fonduñan oxucu auditoriyası əsasən azsaylı xalqların nümayəndələri olan "Novoye Vremya", "Kaspip" (rus), "Azernews" (ingilis) qəzətərinə maliyyə yardımını göstərildiyini bildirib. V.Səfərli qeyd edib ki, Fonduñan keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində fəal iştirak edən azsaylı xalqların təmsilçiləri sosial vəziyyətlərini yaxşılaşdırmaq imkanı əldə ediblər.

Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan uğurlu təcrübə kimi qiymətləndirən V.Səfərli bu sosial layihədən azsaylı xalqların təmsilçisi olan jurnalistlərin də bəhərləndiklərini vurğulayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanın tarixən multi-kultural və tolerant ölkə kimi tanındığını, burada müxtəlif azsaylı xalqların nümayəndələrinin dinc yanaşı yaşadıqlarını diqqətə çatdırıb. Nuşirəvan Məhərrəmli qeyd edib ki, azsaylı xalqların digər sahələrde olduğu kimi, söz, fikir və məlumat azadlıqları sahəsində konstitusion hüquqları da yüksək səviyyədə qorunur. Şura sədri, həmçinin vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşdirilən telekanal və radiolarda azsaylı xalqların dillərində verilişlərin hazırlanması və yayımlanması Azərbaycanda bu sahəde kifayət qədər liberal və demokratik mühitin mövcudluğunu təsdiqləyir. Milli Televiziya və Radio Şurasının sədri rəhbərlik etdiyi qurumun bu sahədəki fəaliyyəti və planlaşdırıldığı layihələr barədə də qonaqlara ətraflı məlumat verib.

Sonra görüş müzakirələr formatında davam etdirilib. Qonaqlardan Reinis Aboltins, Brigitta Busç və Petra Roter səmimi görüşə və onları maraqlandıran sualları ətraflı cavablandırıqlarına görə Fonduñan icraçı direktoru V.Səfərliye və Milli Televiziya və Radio Şurasının sədri N.Məhərrəmliyə minnətdarlıqlarını bildiriblər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Şəkidə bölgə vətəndaşlarını qəbul edib



müraciətlərində qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həlli tapıb. Digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir Ramin Quluzadə qəbuldan sonra Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında yaşayan vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, həmçinin yol təmiri və tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında yaşayan vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, həmçinin yol təmiri və tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

SOCAR və Çin CNPC şirkətinin prezidentləri arasında görüş olub

Iyulun 7-də SOCAR-in prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayənde heyətini qəbul edib. SIA-nın məlumatına görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev SOCAR ilə CNPC arasında faydalı əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın dövlətlərərəsə münasibətlərin möhkəməlnəmesinə əhəmiyyəti töhfə verdiyini bildirib və qeyd etmiş ki, qarşılıqlı sefərlər və görüşlər əməkdaşlığın dərəcəsindən təsdiq edilə bilər. Görüş zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən "İpek Yolu" zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə vərə biləcəyi töhfə müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərəkəflə dəstekləyir.



Səmimi qəbul üçün təşəkkürünü bildirən və Azərbaycana səfərindən məmənunluğunu ifade edən CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində böyük önəm verirlər və bu istiqamətdə şirkətlərərəsə əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakının qədim neft diaryarı olduğunu və Azərbaycanın təbii sərvətlərə zənginliyini vurğulayan qonaq CNPC şirkətinin müxtəlif sahələrdə SOCAR ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləmişdir. O, bildirib ki, CNPC spesifik müasir texnologiyalarla malikdir və bu texnologiyaların Azərbaycanda həyata keçirilən layihələrə tətbiq edilməsi ölkənin təbii sərvətlərinin effektiv reallaşdırılmasına xidmət edə bilər. SOCAR və CNPC arasında GPC layihəsi üzrə imzalanan memorandumun bu layihənin inkişafına təkan verdiyini xatırladan Vanq Yilin Çin hökumətinin GPC-ye mühüm əhəmiyyət verdiyini vurğulayıb. Görüş iştirakçıları GPC layihəsinə dair Çin dilində videotəqdimati izləmişlər. Təqdimatdan sonra SOCAR prezidenti Rövnəq Abdullayev GPC-nin SOCAR və CNPC-i birləşdirən mühüm layihə olduğunu qeyd edib, bildirib ki, bu istiqamətdə böyük yol qət olunub, amma dayanmaq olmaz, daim irəliləmək lazımdır. O, SOCAR-in CNPC-ni maraqlandıran sahələrdə əməkdaşlığı hazır olduğunu söyləmiş, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli imkanlardan söz açıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər de müzakirə olunub.

8 iyul 2017-ci il

ATƏT-in Minsk qrupunun həmsədrleri tərəfindən iyulun 4-də yayılan bəyanatın ardınca ikinci bəyanat verilib. Bəyanatda həmsədrlər iyulun 4-də atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər: "Biz bu ciddi incidenti sülh səylərini və qarşidan gələn danışqları poza bilən taxribatçı əməl kimi nəzərdən keçiririk".

ATƏT-in Minsk qrupunun həmsədrleri tərəfindən ikinci bəyanat verilib

haqqında razılaşmala ciddi riayet edilməsi üçün tədbirlər görməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Bəyanatın sonunda deyilir: "Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışqların mümkün olan ən tez bir zamanda bərpası zərur-



nı sübut edir. Bu baxımdan həmsədrlerin Cenevə konvensiyaları esasında öhdəliklərə riayet edilməsinə, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durmağa dair çağrılarını təqdir edirik.

1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayet olunması barədə çağrısa gelincə qeyd etmek lazımdır ki, Ermənistən 25 il-dən artıqdır atəşkəs rejimindən sui-istifadə edərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və qəbul edilməz olan status kvonu saxlamağa çalışır. ATƏT-in 1994-cü il Budapeşt sənədində, o cümlədən atəşkəsə aid sənədlərdə qeyd olunduğu kimi, atəşkəs münaqişənin siyasi həlli üçün şərait yaratmalı idi. Təessüflər olsun ki, Ermənistən tərəfindən öten müddət ərzində müxtəlif texribat və bəhanələrlə buna imkan verilmir. Onu da qeyd etmek lazımdır ki, 1994-1995-ci illər atəşkəs haqqında sənədlərin vacib tərkib elementlərindən biri də Ermənistən qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmamasına dair vaxt qrafikidir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistən qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışqlar yolu ilə həllinə başlıca engeldir. Münaqişənin həllində irəliyəişə nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlumat qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistən qoşunları Azərbaycanın işğal olunmuş ərazilərində çıxarılmalıdır.

PC.DEL/935/17
6 July 2017
OSCE+
ENGLISH only

REPRÉSENTATION PERMANENTE DE LA FRANCE
AUPRES DE L'O.S.C.E

Déclaration de la France au nom des trois pays co-président le Groupe de Minsk
Conseil permanent du 6 juillet 2017

Mr Chairperson,
Allow me to read the statement by the co-chairs made on 4 July, I quote:

The OSCE Minsk Group Co-Chairs – Ambassador Igor Popov of the Russian Federation, Ambassador Stephane Visconti of France, and Ambassador Richard Holbrooke of the United States – have received information of renewed violence late in the evening on July 4 at Alkanli village of Fuzuli region that resulted in casualties, including civilians.

The Minsk Group Co-Chairs urgently call upon the sides to cease military action. Violence only begets further violence and accomplishes nothing. The only responsible and humane way to resolve this long-standing conflict is for the sides to return to the negotiation table in good faith.

The Co-Chairs extend their condolences to the families of the victims.
End of quote.

In addition, we would like to underline that our three countries are extremely concerned with the ceasefire violations that occurred on 4 July.

We consider this serious incident as a provocative action that undermines peace efforts and could provoke a breakdown in the forthcoming negotiations.

We remind the sides of their obligations under the Geneva Conventions to refrain from any hostile action that could lead to unacceptable civilian casualties.

We appeal to the parties to take immediate measures to defuse the situation and strictly observe the 1994/1995 ceasefire agreement.

The Russian Federation, France and the United States stress the necessity to resume as soon as possible negotiations on a peaceful settlement of the conflict, as the only way to bring peace, prosperity and genuine reconciliation to all the peoples of the region.

I thank you.

Həmsədrler tərəflərə Cenevre konvensiyalarına əsasən mülki insanların qəbul edilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar. "Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs

rətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışqı getirmək üçün yeganə yoldur".

ATƏT-in Minsk qrupu həmsədrlerinin ikinci bəyanatını şəhər edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət

Hacıyev AZERTAC-a bildirib ki, Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələrlə əlaqədar həmsədrlerin bu bəyanatında texribatların kimin tərəfindən tərediləməsi, Cenevə konvensiyalarının və danışqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr texribat kimi qiymətləndirilir.

ATƏT-in Minsk qrupu həmsədrlerinin bu qiymətləndirməsini bölüşərək bildiririk ki, Ermənistən silahlı qüvvələrinin Alxanlı kəndini minaataan və dəzgahlı qumbaraa-tanlardan atəş tutması nəticəsində azyaşı qızılgazın və nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistən təxribatı olaraq danışqlar prosesinin və həmsədrlerin səyərənin pozulmasına hesablanıb.

Aparılan araşdırmlar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistən silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistən Alxanlı kəndində mülki insanların öldürülməsinə görə məsuliyyətini vətəndaşlığından etibar etməyə, beynəlxalq hüquq normallarına riayet etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevə konvensiyaları və ona 1 sayılı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyani ciddi şəkildə pozmaq-

yəti öz üzərindən atmaq üçün güya kənddə atəş nöqtələrinin olmasına baredə saxta təbliğat aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akreditə olunan ABŞ, Çin, Pakistan, Türkiye, Rusiya, Çexiya, Qazaxistan, Belarus, Koreya, Gürcüstən və Ukraynanın hərbi attaşeləri və Almaniya səfirliyinin diplomati, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil edilən səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar. Ermənistən ölkəmizə qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qoyulması, mülki və hərbi şəxslərə qarşı çoxsaylı müharibə cinayətleri və insanlıq əleyhinə cinayət əməllerinin tərediləməsi, Xocalı soyqırımı, habelə 2016-ci ilin aprelində təmas xətti boyunca 32-dən artıq yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulması, Alxanlı kəndində təredilən son əməller Ermənistən tərəfindən Cenevə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri sistemati olaraq kobud şəkildə pozması-

Azərbaycanın Rusiya və Ukraynadakı diaspor təşkilatları Ermənistən təxribatı ilə bağlı bəyanat yayıb

Ümumrusiya Azərbaycan Konqresi, "AzerRos" azərbaycanlıların milli-mədəni müxtəriyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi iyulun 4-də Ermənistən silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəş tutması nəticəsində mülki şəxslər Sahibə Allahverdiyevanın və nəvəsi 2 yaşı Zəhra Quliyevanın həlak olması, Sərvinəz Quliyevanın isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AZERTAC-a bildirilib ki, bəyanat BMT, ATƏT, AŞPA, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilir.

Ermənistən silahlı qüvvələrinin təxribatını pisləyen bəyanatda deyilir: "Azərbaycanın mülki əhalisine və mülki obyektlərinə yönəlmış artilleriya zərbələri sübut edir ki, Ermənistən dövləti təcavüzkar siyaseti ile beynəlxalq hüquq normallarına riayet etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevə konvensiyaları və ona 1 sayılı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyani ciddi şəkildə pozmaq-

da davam edir".

Bəyanat müəllifləri dünyadan aparıcı, sivil, sülhəvərə dövlətlərini, BMT, ATƏT, Avropa Şurası və Avropa Birliyini dinc əhalinin, qocaların, qadınları, körpe uşaqların qətl yetirilməməsi üçün bigənəlikdən el çekməyə, təcavüzkar Ermənistən işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çekməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır: "Regionda sülhün, sabitliyin, əmin-amənlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".

Diaspor təşkilatımız Rusiya, Ukrayna və Moldovanın kütłəvi informasiya vasitələrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi de planlaşdırır.

İran parlamentinin deputati Ermənistən hərbi siyasi rejimini kəskin qınayıb

i ran parlamentinin Urmiya şəhərində seçilmiş deputati doktor Hadi Bahaduri Azərbaycanın 2 yaşı vətəndaşı Zəhra Quliyevanın və nənesini qətl yetiren Ermənistən hərbi siyasi rejimini kəskin qınayıb. "Teleqram" sosial şəbəkəsində "Zəhra üçün dua et" kampaniyasına qoşulan deputat bildirib ki, azərbaycanlı uşaqların Ermənistən silahlı qüvvələri tərəfindən öldürülməsi çox ağır cinayətdir. Hadi Bahaduri qeyd edib ki, Zəhranın qətl ilə bağlı etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücü ilə "Zəhra üçün dua et" kampaniyasına dəstək verəcək.



Vaşinqtonda ABŞ-la Çin temsilcilerinin müzakirələrinə aparmasına dünya KİV-i maraq göstərib. Tərəflər global səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, körəyələri durdursun. Bu baş verməsə həm Şimali Koreya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər. Çinlilər isə öz arqumentlərini irəli sürüüblər. Onlar öncə Amerikanın öz hərbi qruplaşmalarını regiondan çıkməsinin lazımlığını deyiblər. Yalnız bundan sonra Şimali Koreya rahat fəaliyyət göstərə bilər. Və Pxyenana nüvə silahı lazımlı deyiblər. Pekin bu məsələdə qəti addım atı bilər. Bunlara rəğmən, tərəflərin ortaq mövqeyə gəlmədiyi bildirilir. Onlar əsas olaraq dialoqu davam etməkdə yekdil fikrə gəliblər. Deməli, iki böyük güc hələlik münasibətlərində risk və təhdidlərin mövcudluğunuñ fərqindədirler. Bunun global təhlükəsizliyə necə təsir edə biləcəyi məsələsi düşündürür.

Dialoq və hədə: Vaşinqton danışıqlarının məzmunu

ABŞ-Çin münasibətlərinin bütün dünyaya üçün böyük əhəmiyyəti olduğunu kim-sənin şübhəsi yoxdur. Birinci və ikinci supergütələr olaraq tanınan bu dövlətlər arasında son illər anlaşılmazlıq yeni səviyyəyə qalxıb. Cənubi Çin denizi və Koreya yarımadası ətrafında ise hərbi toqquşma ehtimalı yüksəlib. Ekspertlər Amerika ilə Çin arasında silahlı münasibətin başlaması ehtimalını istisna etmirlər. Xüsusi Uzaq Şərqi regionunda tərəflərin qarşılıqlılaşması daha kəskin karakter almaqdır.

Burada Vaşinqton hərbi qruplaşmalarını artırır. Hərbi dəniz donanmasının qüvvələri durmadan ora yığılırlar. Bir sıra hallarda cınlı hərbiçilərlə amerikalılar arasında qarşılıqlı baş verib. Son zamanlar isə Şimali Koreya məsələsi ətrafında iki böyük gücün münasibətə girdikləri ilə bağlı informasiyalar yayılır.

Məsələnin qloballığı ABŞ-la Çinin dünyaya üzrə geosiyasi nüfuz uğrunda güzeşsiz mübarizəni gücləndirmələri ilə aydın



Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər

surətdə özünü göstərir. Bura silahlar, ticarət, maliyyə qaynaqları, enerji sferaları uğrunda savaşlar daxildir. Çin son illər bu istiqamətlərdə Amerikaya ciddi rəqib olmağa başlayıb. Xüsusi Asiya-Sakit okean hövzəsində dəniz yolu ticarəti məsələsində tərəflərin maraqları ciddi surətdə toqquşub. Buna görədir ki, Vaşinqton regionun bir sıra dövlətləri ilə Çin arasında problemlərin meydana gelməsi üçün işlər görür.

Bütün bunlara iki faktor da əlavə olunub. Onlardan biri kiberhücumlardır, digəri isə Avropa İttifaqının böyük dövlətlərinin Çinlə daha sıx əlaqə qurmağa başlamasıdır. Kiberhücumlar çox ciddi qlobal problemə çevriləkdir. Amerika və Çin bu prosesdən son dərəcə qayğılanırlar. Təsadüfi deyil ki, Davos forumu ekspertləri 2017-ci ilin qlobal təhlükələri sırasında kiberhücumlara ön sırada yer veriblər. Bu il baş verən kiberhücumlar bu ehtiyatlılığı təsdiqləyir. Artıq ikinci dəfədir ki, geniş miqyasda kiberhücumlar özünü göstərir. Bundan dönyanın bir çox ölkəsi zərər görür. Heç bir təminat yoxdur ki, həmin tendensiya daha da genişlənib bütün dönyanı əhatə etməsin. Bu səbəbdən ki, Çin rəhbərinin Amerikaya səfəri zamanı informasiya təhlükəsizliyi ayrıca müzakirə olundu.

Lakin məsələ bununla bitmir. Cari ilin aprel ayında Si Szinpinlə Donald Tramp arasında üç ay müddətində ortaq fəaliyyət planının hazırlanması barədə razılıq əldə edilmişdi. Bu istiqamətdə işlər heç də nəzərdə tutulduğu kimi getmir. Ancaq tam fəaliyyətsizlik də yoxdur. İyun ayında ABŞ və Çin nümayəndərinin diplomatiya və

təhlükəsizlik üzrə dialoqu Vaşinqtonda baş tutub. Tərəflər yüksək səviyyədə təmsil olunub. Onlar bu kimi görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Niye məhz diplomatiya və təhlükəsizlik sahəsində dialoq?

Mütəxəssislər məsələnin bu tərəfinə əhəmiyyət verirlər. Onlar göstərir ki, Amerika və Çin arasında o dərəcədə qlobal əhəmiyyəti olan məsələlər yüksilib ki, onları birdəfəlik həll etmək mümkün deyildir. Həm də o problemlər dönyanı birlikdə necə idarə etməklə bağlı olduğundan çox müzakirələrə ehtiyac vardır. Vaşinqtonla Pekin nüfuz dairesini bölüşmək üçün xeyli sayıda görüşlər keçirməlidirlər. Hələlik onların ortaq nəticəyə gələ bilməkləri də məlum deyil. Lakin dialoqa başlamaq vacibdir.

Mövqə fərqi: aşılmayan manə

Bu səbəbdən də tərəflər önce diplomatiya sahəsində dialoq qurmaq təcrübəsinə yiyələnmək istəyirlər. Demək lazımdır ki, ilk görüşdə buna müyyən dərəcədə nail olublar. Yayılan informasiyalara görə, Amerika və Çin Şimali Koreyanın nüvə silahları ilə bağlı ortaq razılığa gəliblər (bax: məs., Çin və ABD'den Kore'yı 'nükleer silahsızlandırma' kararı! / "Habertürk", 24 iyun 2017). Ancaq bir sıra informasiya mənbələri danışıqların heç də asan və qarşılıqlı anlaşılma şəraitində keçmədiyi haqqında yazırlar.

Bele ki, Çin tərəfi amerikalılara anladıb: "əgər problemin həll olunmasını isteyirsinizsə, regiondakı silahlı qruplaşmalarınızı çəkin" (bax: Dmitriy Kosirev. Kitay

priuçet SSHA delitşə vlastgö nad mirom / "RIA Novosti", 23 iyun 2017). Yeni "Koreyada sabitlik üçün Koreyadan gedin. Onda görəcəksiniz ki, kimse nüvə silahı istehsal edib, ballistik raket sınaqdan keçirəmeyecek".

Reks Tillerson və Ceyms Mettis isə cavabında bildiriblər: "Keçməyəcək! Sizə Şimali Koreyanı sakitləşdirin deyilibsə, onu edin. Öks halda, sizə çox ağır olacaq!" (bax: əvvəlki mənbəyə). Təbii ki, cınlıların bundan xoşu gəldiyini söylemək olmaz. Çünkü faktiki olaraq birbaşa hədələnilər. Buna qarşılıqlı Pekin də sözünü deyib - "regiondan silahlı qüvvələrinizi çəkməyinçə, hansısa razılıq mümkün deyildir".

Bu deyişmələrin fonunda tərəflərin Şimali Koreyanın nüvə məsələsi ilə bağlı hansı dərəcədə razılığa geldiklərini demek çətindir. Burada səhəbat principi olaraq Amerika və Çini Uzaq Şərqi dənə bir aqressiv nüvə gücünün meydana gəlməsinin qane etmədiyindən danışmaq mümkündür. Məsələ ondan ibarətdir ki, Şimali Koreya şərtlər dəyişdiyi halda raketlərini Pekinə tərəf də əvvərə bilər. Buna görə də Çin həmin ölkənin nüvə potensialının güclənməsində məraqlı deyil.

Belə görünür ki, ABŞ və Çin principcə Şimali Koreyanın nüvə silahının ləğv edilməsində ortaqlı fikirdərlər. Bunu hansı şərtlər daxilində edəcəkləri isə hələlik məlum deyil. Rəsmi Vaşinqton Pekindən tələb edir ki, heç bir şərt qoymadan Pxyenandan silahları məhv etməsini tələb etsin. Bu halda regionda Amerikanın hərbi varlığına qarşı Çin hansısa addım atı bilər. Faktiki olaraq silahlanma yarışı başlayır. ABŞ bu tələbin ödənməsi üçün Çinə

ticari və maliyyə embarqosu tətbiq edə biləcəyinin siqnalını verir. Yeni faktiki olaraq Çini özüne tabe etməye çalışır. Bunu dünya liderliyi iddiasının daha da güclənməsi kimi dəyərləndirmək olar.

Çin isə bu tələblə qətiyyən razılaşır. Pekin də öz arqumentləri vardır. Onun Vaşinqtonun təzyiqlərinə sine gərmək imkanları genişdir. Bura daxili potensialla yanaşı, Amerika ilə ticarətin böyük həcmə olması da daxildir. Əlavə olaraq Rusiya və Avropanın bir sıra dövlətlərinə dəstək görməsini unutmaq olmaz. "Yeni

İpək Yolu" layihəsi də öz təsirini göstərir. Deməli, rəsmi Vaşinqtonun Çini qorxuda bilməsi müəmmalı məsələdir.

Bunlardan maraqlı neticələr çıxır. Hər şeydən əvvəl görünür ki, Çin Amerikanın hədələrinə elə də əhəmiyyət vermir. Buna qarşılıqlı "Koreya telesi"nə düşməməyi tövsiyə edir. Yeni iki nehəng gücün münasibətlərini kiçik bir dövlətin yaratdığı problemlər qurban vermek ağılsızlıq olardı. Bunu Vaşinqtonda yaxşı anlayırlar. Neticədə, ABŞ mətbuatında dərc olunan məqalələrdə düşündürүcü bir formula rast gelinir. Bir sıra analitiklər Prussia hərbi nezəriyyəcisi Karl Fon Klauzevitşlə Çin filosofu Konfutsinin ideyalarını müqayisə edirlər. K. Klauzevitş "dinamik (yeni şəraitə uyğun dəyişən) tarazlıq" ideyasını irəli sürmüdü. Konfutsi isə münasibətlərdə harmoniyaya üstünlük verirdi. Mütəxəssislər bu iki mövqenin heç birinin indiki Amerika-Çin münasibətlərinə uyğun gəlmədiyini ifadə edirlər. Hələlik həmin mövqelərin arasında olan bir pozisiyadan səhəbat gedə bilər. Konkret desək, ABŞ-Çin münasibətləri nə dinamik tarazlıq, nə də mütləq harmoniyaya uyğun gəlir. Qalır bir mövqə - dialoq vasitəsilə ortaqlı mövqeyə doğru getmək! Hazırda məhz bu mərhələ mövcuddur.

Beləliklə, dönyanın iki ən güclü dövləti arasında münasibətlərin məzmunu müəyyən riskli məqamlarla xarakterizə olunur. İndi onlar bir masa arxasında oturmağa razılaşıblar. Sabah həmin masadan hansı fikirlə duracağı aydın deyil. Dönyanı da düşündürən bu məqamdır.

8 iyul 2017-ci il

Həqiqi hərbi xidmətə gedən Şəmkirli gənclərin yolasalınma mərasimi təşkil olunub



Dünen Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən, Şəmkir rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının və Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin təşkilatçılığı ilə həqiqi hərbi xidmətə gedən şəmkirli gənclərin yolasalınma mərasimi təşkil olunub. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Veliyev qeyd etdi ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı silahlı qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə sebəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı surətde təmin edən müsər və güclü ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə silahlı qüvvələrin Şəmkir rayonunda



yerleşen hərbi hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırlıb. Bütün bunlar çağırışçı gənclərin hərbi hissələrdə nümunəvi xidmətine imkan verib.

tə yola düşmələrindən qurur duyduqlarını söyleyiblər və onlara vətənin layiqli əsgəri olmağı məsləhət görübər.

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayraqına sədəqət andı içiblər.

RƏFIQƏ

Yüksək nəticə göstərən şabranlı məzun: "Məşhur kardioloq-cərrah olmaq istəyirəm"

On böyük arzum dünyada məşhur kardioloq-cərrah olmaqdır. Azərbaycanda təhsilimi bitirdikdən sonra nüfuzlu xarici universitetlərin birində ixtisasım üzrə biliklərimi daha da artırmaq istəyirəm. Təbii ki, xaricdə təhsilimi başa vurdugdan sonra Vətənimə dönüb xalqıma xidmət edəcəyəm. AZƏRTAC xəbər verir ki, bu sözlər ali məktəblərə qəbul imtahanlarında Şabran rayonu üzrə on yüksək nəticə göstərən, Roman Yusifov adına 2 nömrəli tam orta məktəbin məzunu Nəzrin Quliyevaya məxsusdur. N.Quliyeva Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 641 bal toplayıb.



maq üçün qarşıya məqsəd qoymalı və özüne inanmalısan: "Təbii ki, təkcə bununla hər şeye nail olmaq mümkin deyil. Həmin məqsədə çatmaq üçün zəhmət çəkmək lazımdır. Təkcə son 2-3 ili deyil, bütün 11 ili oxumali, çalışımlısan. Bundan başqa, istirahət rejimi də düzgün qurulmalıdır. Bütün

bunlara əməl etməklə uğura daha da yaxınlaşmaq mümkündür."

Şabranlı məzun valideynlərinin və müəllimlərinin inamını doğrultduğun üçün çox sevinir. "İmtahanından əvvəl üzərimdə böyük məsuliyyət hiss edirdim. Bunun üçün də çox çalışırdım. İmtahan günü də həyəcanlı idim. Amma bu, imtahan başlayana qədər davam etdi. Sual kitabçamı açandan sonra fikrimdəki hər şeyi kənara qoydum və bütün diqqətimi suallara cəmlədim. Nəticələr açıqlandı. 641 bal topladım. Zəhmətim bəhəresini verdi. Buna görə çox sevinirəm", - deyə o bildirib.

Nəzrin Quliyeva bu nəticə ilə kifayətlənmək fikrində deyil. Növbəti qəbul imtahanında da biliyini sınayacağıını bildirən məzun daha yüksək nəticəyə nail olmaq istəyir.

Nəzrin bildirib ki, yüksək bal topla-

maq üçün qarşıya məqsəd qoymalı və özüne inanmalısan: "Təbii ki, təkcə bununla hər şeye nail olmaq mümkin deyil. Həmin məqsədə çatmaq üçün zəhmət çəkmək lazımdır. Təkcə son 2-3 ili deyil, bütün 11 ili oxumali, çalışımlısan. Bundan başqa, istirahət rejimi də düzgün qurulmalıdır. Bütün

Bu, vandalizm aktıdır

"Balaca Zəhranın və Sarkisyan vəandalizminin digər qurbanları olan uşaqların qanı yerdə qalmayacaq"

Məlum olduğu kimi, iyulun 4-də axşam saatlarında Ermənistən silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutub. Ermənistən silahlı qüvvələrinin mülki əhalini hədəfə alan hərəkətləri nəticəsində, kənd sakini 1967-ci il təvəllüdüllü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdüllü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilmişdir. Söhbət etdiyimiz müsahiblərimiz şəhidlərimizin qanının yerdə qalmayacağını, düşmənin ən sarsıcı zərbələrlə məhv ediləcəyini bildirdilər.

Siyasi şərhçi Azar Həsrət:

- Ermənilərin bu təxribatı təsadüfi deyil. Sarkisyan rejimi getdikcə Ermənistanda nüfuzunu itirir. Eyni zamanda, mühərabədən yorulmuş erməni xalqının ağlı başında olan kəsimi Azərbaycan torpaqlarından çıxıb dinc yanaşı yaşamağı tələb edir. Bu isə Sarkisyan və komandasına sərf etmir. Çünkü ermənilərin gözü açılarşa, onlar mütləq bu rejime qarşı daha qətiyyətli dirniş göstərəcəklər. Ona görə də, ermənilərin başını qatmaq üçün Sarkisyan və texnoloqları Azərbaycana nifreti körükliyət yolu tutublar. Bunlar dinc və körpə Azərbaycan insanını öldürmekle bizim emosiyalarımızı püşkürmək, ermənilərin də qarşılıq vermesini hədfləyirlər. Bu yolla ermənilərin başı qarışacaq və onların diqqəti Ermenistandakı cinayətkar hakim rejimden yayanacaq. Bu isə Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün işə yarayır. Beynəlxalq qurumların susqunlığına gəlince, bu, bizim üçün yeni bir hal deyil. Həmişə demmiş ki, o qurumlar insan haqlarını qorumaq üçün deyil, bəzi global mərkəzlərin də xarici dövlətlərin maraqlarını müdafiə etmək üçündür. Ona görə də, həmin qurumların bizim haqlı davamızda yanımızda olacağını heç vaxt gözləməyə dəyməz.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:



- Bu, vandalizm aktıdır. Mülki şəxslərin və xüsusiilə uşaqların vəhşi cinayətlərə, vandalizm hərəketlərinə qurban getməsi çox təessüfədici haldır. Beynəlxalq ictimaiyyətin buna biganə qalması isə ondan da qatqat artıq təessüfədici məqamdır. Biz dəfələrlə bildirmişik ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərinə düşəni icra etmek səlahiyyətində və vəziyyətində deyil. Təəssüflər olsun ki, bu, belə də davam edir. Beynəlxalq ictimaiyyət - BMT, AŞPA və digər beynəlxalq qurumlar bu məsələyə ciddi suretdə müdaxilə edərək, cinayətkarların cəzalandırılmaları tələbi ilə çıxış edirlər. Çünkü bu vəhşilik və cinayətdir. Özü də 2 yaşı heç tamam olmayan uşaqlın bu cinayətə qurban getməsi qətiyyən yolverilməzdir. Bu məsələdə günahkarlar - Sarkisyan'dan tutmuş Ermənistən rəhbərliyində oturmuş hər bir kəs buna görə cavab verməlidirlər. Beynəlxalq ictimaiyyət bu məsələdə susqunluğu davam etdirməməlidir.

GÜLYANƏ

Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınaliga son qoymalıdır

Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmış artilleriya zərbələri bir daha sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək, beynəlxalq humanitar hüququ və insan haqlarını ciddi şəkildə pozmaqda davam edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımız və diaspora təşkilatları hadisə ilə bağlı yaşıdlıları ölkələrdə etiraz aksiyaları keçirir, bəyanatlar yayırlar. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzətimizə verilən məlumatə istinadən, keçirilən tədbirlərdə, yayılan bəyanatlarda dünyanın aparıcı, sülhərvər dövlətlərini, beynəlxalq təşkilatları dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalı diqqətə çatdırılır.



nın işğaldan azad olunmasıdır" - deyə bəyanatda bildirilir. Ermənilərin təxribati ilə əlaqədar ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Vəşniqtonda, Ermənistanın ABŞ-dakı Səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Ermenistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zoraki hərəkətləri pisleyen təşkilat bütün soydaşlarını etiraz aksiyasına qoşulmağa çağırıb. Həmçinin, Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçirilib və aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də, digər soydaşlarımız iştirak ediblər.

İsveç-Azərbaycan Federasiyası isə Ermənistanın təxribati ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu göndərib. Etiraz məktubunda bildirilib ki, Ermənistan silahlı qüvvəlerinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşılı nəvəsi Zehra Quliyevanın həlak olması ilə bağlı yerli icimaiyyəti məlumatlandırılmaq və dünya birliliyi Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınaliga son qoymağa çağırmaqdır. Etiraz aksiyası ilə bağlı icazənin alınması üçün ar-tıq Ukraynanın müvafiq dövlət orqanlarına müraciət olunub. Aksiyada Azərbaycan era-zilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasetine etiraz ifadə edən şular səsləndirilecek. Aksiyaya iştirakçıları təcavüzkar Ermənistan'a qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

DİASPOR TƏŞKİLATLARI DÜNYA BİRLİYİNİ BEYNƏLXALQ HÜQUQ NORMA VƏ PRİNSİPLƏRƏ UYGUN SERT SANKSIYALAR TƏTBİQ ETMƏYƏ ÇAĞIRIR

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Ki-yevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək. Aksiyanın keçirilmesində məqsəd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşılı nəvəsi Zehra Quliyevanın həlak olması ilə bağlı yerli icimaiyyəti məlumatlandırılmaq və dünya birliliyi Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınaliga son qoymağa çağırmaqdır. Etiraz aksiyası ilə bağlı icazənin alınması üçün ar-tıq Ukraynanın müvafiq dövlət orqanlarına müraciət olunub. Aksiyada Azərbaycan era-zilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasetine etiraz ifadə edən şular səsləndirilecek. Aksiyaya iştirakçıları təcavüzkar Ermənistan'a qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

Berlinde və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəlmək məqsədilə müxtəlif şüurlar səsləndirəcək, sonda Almanıyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər. Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbbe və Elmi İşçilər Birliyi və Odalar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı BMT və ATƏT-a yazılı müraciət edib. Müraciətdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı pislenilir. Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlılığı səbəb olduğu vurğulanıb və bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq eleyhine yönəlmış dəhşətli cinayət hesab edir. Müracietin sonunda gənclər təşkilatının nümayəndəleri BMT və ATƏT rəsmiləri ni baş verən hadisəyə biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.

Gürcüstən Azərbaycanlılarının Milli Konqresinin yaydığı bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İgor Popova, amerikalı həmsədri Ceyms Uorlike, fransızlı həmsədri Pier Andreuya və Avropa Parlamentine göndərilib. Bəyanatda

Ümumrusiya Azərbaycan Kongresi, "AzerRos" azərbaycanlılarının milli-mədəni məxtəriyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin yaydığı bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İgor Popova, amerikalı həmsədri Ceyms Uorlike, fransızlı həmsədri Pier Andreuya və Avropa Parlamentine göndərilib. Ermənistan silahlı qüvvələrinin təxribatını pisleyen bəyanatda deyilir: "Azərbaycanın dinc əhalisine və mülki obyektlərinə yönəlməş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cu il Cenevre konvensiyaları və ona 1 sayılı Əlavə, həmçinin, Uşaqların hüquqlarına dair və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyani ciddi şəkildə pozmaqda davam edir. Bəyanat müəllifləri dünyanın aparıcı, sivil, sülhərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqını dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qetle yetirilməməsi üçün, nəhayət ki, biganəlikdən əl çəkməye, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır. "Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yegane yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqları-

Almaniyada yaşayan soydaşlarımız iyulun 8-de saat 14.00-da Berlinə, Brandenburg qapılarının qarşısında bu hadisə ilə bağlı etiraz aksiyası keçirəcək. Mitinqdə

Zümrüd BAYRAMOVA

TƏRS BAXIŞ

Uzun müddətdir ki, AXCP daxilində yaşanan ziddiyətlər və fikir ayrılıqları, artıq bu təşkilatın məcrasından çıxaraq, digər siyasi qurumlara da sırayat etdiyi müşahidə olunur. Müxalifət mətbuatından əldə etdiyimiz məlumatlara görə, "REAL" hərəkatının katibi Altay Göyüşov da etiraf edib ki, aralarında davam edən söz davası artıq təşkilatlarası çəkişməyə çevrilib. Bəlli olub ki, cəbhəçilər tərəfindən hücumu məruz qalan yalnız A. Göyüşov deyil, eyni zamanda, hərəkatın digər funksioneri Natiq Cəfərlidir. Hətta "REAL"-in ali məclisinin sədri Erkin Qədirli AXCP sədri Əli Kərimlinin adamlarına hədlərini aşdıqlarını da deyərək, özlərini yığışdırmağa səsləyib.


Natiq Cəfərlə: "Əli Kərimli və adamları özlərini yığışdırılsın!"

Vəziyyətin əlbəyaxa savaşa doğru inkişaf etdiyini istisna etməməkə ya-naşı, N.Cəfərli Ə.Kərimliyə dolayı yolla ultimatum da yollayıb. O, daim özünü bu kimi məsələlərdə təmkinli apardığını xatırladaraq, artıq sebrinin tükəndiyini bildirib. SİTAT: "Həbsdə olan liderimiz İlqar Məmmədovun üzərində emosional şəntaj yapmaq cəhdlərinə qəzəblənməmək olmur. Son zamanlar, önce Natiq Cəfərlidə, indi də Altay Göyüşova qarşı hücumlarına heç cür haqq qazandırımaq olmur. Bu, nə davranışdır? Heç nədən özlərinə problem yarada bilirlər, hamılya dalaşırlar, neçə yere parçalanıblar və sair. Hamını da satqın çıxarmağa çalışırlar. Indi də "REAL"-in üstüne gəlirlər".

AXCP sədri, hətta İlqar Məmmədovun şəxsi ailə həyatında yaşanan problemləri ixti-maləşdirməkla, ona opponent olacaq şəxsi sıradan çıxarmağa cəhdər göstərir

Yeri gəlmışken, bu günlərdə adının açıqlanmasını istəməyen müxalifə caməsinin üzvlərindən biri şəxsi müstəvidə "REAL" sədri İ.Məmmədovun ailə

həyatı ilə bağlı il-ginc, hətta ağla-sığmaz məlumat yayıb. Ə.Kərimlinin sözgəzdireni-ne görə, hərəkat sədrinin həyat yoldaşı ilə arasından ciddi problemlər mövcuddur və birinci həbsdə olduğu



AXCP- "REAL" qarşılurmaşı başlayıb

İttihamlar təhqirlərlə əvəzləndi

müddətəcə, ikinci əhlikef həyat tərzi sürməklə məşğuldur. Bu barədə İ.Məmmədova məlumat verilib və o da həbsdən çıxan kimi həyat yoldaşı ilə ayrılaçğını bildirib. Lakin bu məsələnin, məhz Ə.Kərimlinin çirkin siyasi ambisiyaları xatirinə ictimaiətdirdirməsi, əlbəttə, "REAL" üzvlərini hövselədən çıxarıb və onlar bu cür davam edəcəkse, AXCP şəntajçıları ilə siyasetdən keñnar haqq-hesab çəkəcəklərini deyirlər.

Gündəmdə qalmaq üçün AXCP sədrinin başqa vairantları yoxdur?

E.Qədirli bütün bunlarla yanaşı, AXCP-nin, dolayı yolla bu təşkilatın sədri Ə. Kərimlinin "REAL" hərəkatının sədri İ.Məmmədovun yerinə və siyasi statusuna göz dikdiyini iddia etməkə bildirib ki, Kərimli İ.Məmmədovun azadlıqça çıxar-çıxmaz onu əzərek keçəyini yaxşı bilir. Bu səbəbdən, het-

ta şəxsi məsələlər üzərində də spekulyasiyalara yol vermək, opponenti ni ezməye cəhdər göstərir. Daha də qıq desək, ilk görünüşdə, bu, mövqə savaşı kimi görünse də, açıq təhqirlər göstərir ki, bu, mövqə savaşı yox, ənənəvi müxalifət statusunda uzun illərdir oturan Ə.Kərimlinin yeni yetişən siyasi qüvvələre olan qısqanlığdır. Daha bir məqam isə Ə.Kərimlinin gündəmdə qalmaq istəyidir. O, daha önce, Müsavatla eyni qarşılurmalar yaratısa da, indi bu məsələ ictimai maraqlan kənardə qalmaqdadır. Ona görə də, bu dəfə "REAL"-i dişinə çəkməyə başlayıb. O, gündəmdə qalmağın başqa yolu - yeni yetişən siyasi qüvvələri sixışdırmaq və sosial şəbəkələrdə onların əleyhinə kampaniyalar aparmaq taktikasını seçib. Bu isə, onsur da elektoratı zəif olan müxalifətin daha da zəifləməsinə və cəmiyyətin baxışında ona olan inamı azaltır. Hər halda, faktlar və mövcud hadisə də belə qənaəet gelməyə kifayət qədər zəmin yaradır.

Rövşən RƏSULOV

Sərnişin avtobusundan külli miqdarda siqaret aşkarlanıb

Sərnişin avtobusundan külli miqdarda siqaret aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumatə əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idare etdiyi "İkarus" markalı, 07-BB-967 dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin naqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı, Bakı şəhərinə aparılması üçün Azərbaycan Respublikasının vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisine getirilmiş və üzərində aksız markası olmayan 12 min ədəd xarici markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Türkiyənin Mərmərə Vəqfi Ermənistən ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırımlar Vəqfi Ermənistən silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinleri 2 yaşı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı etiraz bəyanatı yayıb.

"Ermənistən ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətidir" sərləvhəsi ilə ölkə KİV-lərinə yayılan bəyanatın mətni Mərmərə Qrupu Strateji və Sosial Araşdırımlar Vəqfinin rəsmi saytında da yer alıb. Bəyanatda qeyd olunur ki, Ermənistən təcavüzkar ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi və mülki obyektlərinin dağıdılması ilk dəfə deyil. Bütün türk dünyası bu cinayəti unutmamalıdır.

Arxiv növbəti müxalif partiyalarını gözləyir

"Müxalifətin erməni lobbisindən və ya digər anti-Azərbaycan qüvvələrindən maaş alması yeni məsələ də deyil"

Müxalif partiyaların bir-birinə düşmən kəsilməsi düşərgə daxilində ciddi konfliktlərin, qarşılurmaşın yaranmasına gətirib çıxarıb. Elementar müxalifətçilik təfəkküründən çox-çox uzaq olan dağıdıcı müxalifət partiyaları daxildəki didişmələr səbəbindən, olan-qalan sosial bazarlarını itiriblər. Bu baxımdan siyasi şərhçilər ağır və bohranlı duruma əsaslanaraq, qeyd edirlər ki, bu ilin sonuna qədər bəzi partiyalar tarixin arxivinə atla bilər.

Onların işi böyük-böyük danışmaq və xaricdən aldıqları qrantları hesabına dövlətin və xalqın ma-

raqlarına zidd olan "layihələrlə" el-ləşib-vuruşmaqdır. Demokratik Maarifçilik Partiyasının sədri, millet vəkili Elşən Musayev bizimlə səhəbtində bildirdi ki, didişmələrə baxmayaraq, maddi maraqlar nəmənə onlar müvəqqəti də olsa, bir araya gələ bilərlər: "Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər. Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii ki, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də, eyni gündədrələr, eləməsələr də".

E.Muşyevin sözlərinə görə, Azərbaycanın dağıdıcı müxalifəti heç bir zaman ideoloji xətt üzərindən mübarizə aparmayıb: "Ona görə belə deyirəm. Müxalifətə pul, qrant olanda azacıqdır, olma-

yanda isə gedir-lər qış yuxusuna. Pulları gəlməsə heç mitinq, aksiya təyin edəcəklərinə də inanmırıam. Amma gələsə, ən azından artistlik cəhdini edəcəklərinə şübhəm yoxdu. Həm də, bekar adamlardır, işləri-gücləri yoxdur. Üstəlik, müxalifətin erməni lobbi-sindən və ya digər anti-Azərbaycan qüvvələrindən maaş alması yeni məsələ də deyil. Dəfələrə də təsdiq olunub ki, müxalifətin möhətəkir, radikal, uğursuz qanadının hakimiyət hərilsiyi onları bütün yaramazlıqlara sövq edib. Müxalifələr düzən məxluqlar deyil. Keçmişdə nə olublarsa, indi də odurlar. Fəqət nə təxribat törətsələr, nəyə cəhd etsələr, qarşısı alınacaq".



Bir sözlə, dağıdıcı müxalifəti xalqın, millətin deyil, öz şəxsi maraqları düşündürür. Həmin maraqlar da kənardan pul və qrant vəsile təmin olunanda, proses başlayır.

Xarici institutlar da dağıdıcı müxalifətənən narazıdır

Müxalifətin ugursuz birliklərindən olan "Milli Şura" fəaliyyətinə

dayandırmağa yaxındır. Yeni "Milli Şura" artıq fiaskoya uğrayır. Seçki uğursuzluğundan sonra Müsavatın "Milli Şura"ni tərk etməsi ilə qurumun dağılma prosesi başladı. Bütün hallarda İsa Qəmbər və Arif Hacılı ilə eyni mövqedən çıxış etməyən AXCP sədri Əli Kərimli qurucu adının üstündə qalması şərti ilə də olsa, "Milli Şura"nı qoruyub-saxlamağa çalışdı. Bu cətin proses olsa da, görünən odur ki, Ə.Kərimli Müsavat rehbərliyinin qurdüğü ssenarini qismən də olsa neytrallaşdırma və bununla da, xarici qüvvələrə vəziyyətdən çıxmağı bacaran qüvvə olduğunu nümayiş etdi-rə bildi. Ancaq fakt budur ki, "Milli Şura"nın fəaliyyəti bir növ görüntü xarakteri daşıyır. Bu gün də qurumun ciddi iş görüdüyü müşahidə olunmur. Buna sübut kimi "Milli Şura"nın keçirdiyi mitinqlərin iflasa uğramasını göstərmək olar. Mitinqlərin baş tutmaması Ə.Kərimli-Cəmil Həsənli birliyinin iflasını, cəmiyyətin onlara arxa çevirdiyini və hər hansı bir perspektivlərinin olmadığını bir daha təsdiqlədi. Dağıdıcı müxalifətin indiyədək söylediyi bütün fikirlər, verdiyi vədlər, bir daha onu göstərdi ki, onlar üçün artıq hər şey fiaskoya uğrayıb. Danışdıqları, verdikləri bəyanatalar baş aldatmaqdan başqa bir şey deyil.

i.ƏLİYEV


Bu gün Azərbaycanda aparılan quruculuq işlərində elm xüsusi əhamiyət kəsb edir. Dünyanın ən güclü dövlətləri kimi öz kapitalını əsirgəmir. Planetar və ümumbaşarı hadisə olan elm Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Ulu Öndər Heydər Əliyev Azərbaycanda elmin inkişafı üçün mühüm işlər görərək demişdir: "Həm xalqımıza, həm də dünyaya bir daha nümayiş etdirək, sübut edək ki, xalqımız böyük istedada, elmi potensiala malikdir və bu nailiyyətlərimiz də dünyaya elminə özüna görə müəyyən töhfələr veribdir".

Bütün dünya ölkələri elmin bütün sahələrində müasir tələblər səviyyəsində tədqiqat işləri apararaq, elmi dünya standartları səviyyəsinə yüksəldirlər. Bu baxımdan, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: "Hər bir ölkədə tətbiqi elmlər, bir qayda olaraq, onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki, Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdirilməli və tədqiqatlar, əsasən, bu istiqamətlərə yönəldilməlidir.

Lakin tətbiqi elmlərlə yanaşı, fundamental elmlər də vardır və onlar, bir qayda olaraq, bütün ölkələrdə deyil, yalnız ən qabaqcıl ölkələrdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlərə praqmatik münasibət hələ formalaslaşmadığından çoxları bu sahəye, sadəcə, milli imici yüksəldən bir amil kimi baxır.

Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrə səciyyələnir. Sözün dar mənasında, həqiqi mənasında, böyük elm - elmi yaradıcılığın ön


rilen ve bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesine öz xüsusiyyətlərinə və imkanlarına uyğun olaraq qoşulur.



Azərbaycan yüksək ixtisaslı elmi kadrları ilə fərqlənən ölkələrdən biridir. Bu gün bir çox sahələrdə Azərbaycan elmi dünya standartları səviyyəsinə yüksəlmüşdür. Azərbaycanda dövlət se-

Hal-hazırda Azərbaycanda, bütövlükdə elmin inkişaf strategiyası ilə bağlı, elmin müasir tələblərə cavab verən təşkilati strukturunun formalasdırılması ilə bağlı tədqiqatlara böyük ehtiyac var-

dır. Öyrənilməsi vacib olan sahələrdən biri də Azərbaycanda elmin inkişaf istiqamətlərinin təsnif edilməsidir. Kiçik bir ölkə elmin bütün sahələrində aparıcı mövqə



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
tablığı" istiqaməti çərçivəsində hazırlanıb*

Azərbaycan cəmiyyətində elmin yeri və rolu

cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə edilməsi, elmi nəzəriyyələrin formalaslaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir. Lakin elm piramidası, həm də oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərəcəsi ilə ölçülür".

Müəllif haqlı olaraq, göstərir ki, hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşməsi, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi biliklərin adı şüurun strukturuna daxil olması - bəli, bütün bunlar da göstəricidir. Lakin bunun böyük elmlə, bilavasitə əlaqəsi yoxdur.

Müasir dövrde Azərbaycanda elmi potensialdan səmərəli istifadə etmək və onu ictimai tərəqqi-nin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu yenidən tələblərə uyğun suretdə optimallaşdırmaqdandır. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf etdi-

viyyəsində elmin inkişafı üçün çox əlverişli mühit yaranmışdır. Elm ile istehsal münasibətlərinin düzgün tənzimləndiyi ölkəmizdə elme qoyulan vəsait səmərəli olur, öz müsbət nəticəsini verir. Xüsusilə, bazar iqtisadiyyatı şəraitində elmin inkişaf etdirilməsi xüsusi zərurətə çevirilir. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə ölkəyə fayda verən amilləri yüksək dəyərləndirərək deyirdi: "Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alımların sırasından xüsusi yer tutur".

Bu gün rentabelli, işlək bir elm modelinin qurulması həyatı zərurətə çevrilmişdir. Bunu xüsusi diqqətə çəkən S.Xəlilov yazır: "Əger biz elmi potensialımızın bazasında həqiqətən rentabelli işlək bir elm modeli qura bilək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə, "fundamental elm - tətbiqi elm - texnoloji ideya - mühəndis-konstruktur layihəsi - istehsal" zəncirində her bir halqaya ayrılan pulun hədər getməyəcəyinə, sonrakı halqaların hesabına əməli nəticəsi olacaqına əmin ola bilər.

tuta bilmez. Ona görə də, elmin maliyyələşməsi üstün istiqamətlər prinsipi ilə həyata keçirilməlidir".

Müəllif düzgün qeyd edir ki, "elm" anlayışı ilə əhatə olunan tədqiqat sahələri praqmatiklik prizmasından, habelə, son neticənin milli və ümumbaşarı dəyərlərlə əlaqəliliyi baxımından üç qrupa bölüne bilər. Birincisi, tətbiqi elmlərdir ki, onların da real fayda gətirməsi yaxın və uzaq məqsədlərə xidmət baxımından iki cür olur. Müəyyən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qurulması, konkret bir istehsal müəssisəsinin texniki təchizatının yeni elmi biliklər əsasında təkmilləşdirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsasında daha optimal texnoloji prinsipin həyata keçirilməsi sayəsində elm qısa müddədə fayda verə bilər, gəlir gətirə bilər. Bu halda, elmi biliyin tətbiqinə çəkilən xərc-lərlə tətbiqdən alınan gelir arasında müsbət balans yaranır ki, bu da xalis gəliri müəyyən edir. Burada çəkilən xərcələr, ona görə az ola bilər ki, səhərət yeni elmi biliyin keşfindən deyil, başqaları (başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edilmiş hazır biliklərin, sadəcə, tətbiq yollarının

əbləri səviyyəsində aqrosənaye kompleksinin qurulması bu sahədəki tətbiqi elmlərin inkişafına böyük təkan vermişdir. Lakin təsərrüfatın inkişafı ilə yanaşı, torpaqşuraslıq məsələləri, təbiətin qorunması və ekoloji böhrandan çıxış yolları da dövrün aktual praktik problemləri sırasına daxil olmuşdur. Bu sahədə akademik Həsən Əliyevin yaratdığı elmi məktəb bu gün də uğurla davam etdirilir.

Müstəqil Azərbaycan Respublikasında kənd təsərrüfatı ilə bağlı elmlərin, o cümlədən, taxılçılığın inkişafı da xeyli dərəcədə bu sahədəki ciddi elmi nailiyyətlərin tətbiqi ilə bağlıdır. Neft geologiyası və neft quyularının qazılması ilə əlaqədar olaraq, tətbiqi mexanikanın, ümumiyyətə, mehanika-riyaziyyat elmlərinin inkişafı da əlamətdar haldır. Bu sahədə aparılan tədqiqatların milli iqtisadiyyatımız, xüsusilə, neft sənayesinin inkişafı ilə bağlı mühüm tətbiqləri vardır. Bu gün Azərbaycanda neft sənayesinin yeni bir impulsla inkişafı həmin tədqiqatların aktuallıq dərəcəsəni daha da artırır.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Doyunca yatmamaq taqətsizliyə və qocalmaya gətirib çıxarır

Alimlər belə hesab edirlər ki, sağlamlıq və yuxu bir-biri ilə sıx bağlı olan anlayışlardır. Axi yuxu və oyaqqalma eməl edilməməsi orqanızmda mühüm dəyişikliklərə səbəb olur. Özü də qətiyyən yaxşı tərefə yox. Buna görə də yuxuya ayrılan vaxt gündəlik həyatınızın çox mühüm tərkib hissəsi hesab edilməlidir. Əks halda orqanızmin normal fəaliyyəti pozulacaqdır. Nəticədə orqanızmin bütün strukturlarının bərpası (adətən gecə vaxtı) sadəcə mümkün olmayıacaqdır.

Yuxumuz nə qədər davam etməlidir? Orta statistik hesablamaya görə, insanın hər 2 oyaq saatına 1 saat yuxu düşür. Bu, onunla əlaqədardır ki, gündüz vaxtı insanın immun sistemi çox gərgin işləyir, bakteriyalara və viruslara, toza və tüstüyə qarşı fəal mübarize aparır. Orqanızmə bərpə olunmaq imkanı verən yeganə vaxt yuxu vaxtidır. Valideynlər uşaqlıqdan öz övladlarını ebas yerə demirlər ki, yuxu sağlamlıqla xeyirlidir. Biz özümüzü yuxudan məhrum etməkələ immun sistemimizi tam bərpə olunmaq imkanından məhrum edirik.

Doyunca yatmamaq xroniki hələ keçirse, "yuxu borcu" yaranır. Məsələn, elə olur ki, gündəlik yuxu insanların əksəriyyəti üçün normal sayılan 8 saat əvəzine təqribən 5 saat olur. Beləliklə, gündəlik "yuxu borcu" 3 saat olacaqdır. Belə "borc yığımı" nəticəsində müntəzəm depressiyalar, baş ağrıları, soyuqdəmələr və sair xəstəliklər kimi xoşagelməz nəticələr ola bilər. La Femme qadın jurnalı yazır ki, istirahət günlərində doyunca yatmaqla və ya imkan olan kimi az-az mürgüləməklə "yuxu borcunu" qaytarmağın mümkün olduğunu düşünmək çox yanlışdır. Bu, onunla əlaqədardır ki, orqanızm artıq taqətdən düşmə əlamətlərini nümayiş etdirməyə başlayır. Buna görə bərpə prosesi tam getmir. Beləliklə, orqanızm yuxu prosesində köhne hüceyrələrin aradan qaldırılması və yenilərinin yaradılması işini yerinə yetirməlidir. Əgər yuxu bir neçə saatla mahdudlaşırsa, bu proses baş vermir və çətin ki, baş versin. Sağlamlıqla yuxunun bir-biri ilə sıx bağlı olduğunu təsdiq edən dəlillər göz qabağındadır.

Bal yarıqları sağaldır



Alımlar müəyyən ediblər ki, bal yün-gül və aşağı dərəcəli yarıqları yumşaldı və sağalda bilir. Bu, yarıqları ənənəvi müalicə üsullarının alternativi ola bilər. Yeni Zelandiya-daki Oklend universitetində klinik sı-naqların tədqiqi şöbəsinin aparıcı tədqiqatçısı, doktor Endrū Cul təsdiq edir ki, "biz bu nəticələrə ehtiyatla yanaşırıq, lakin deyəsən bal bezi tip yarıqlarda sağalmanı süxurlandırma-ykömək edə bilər".

Qədim zamanlardan başlayaraq yaraların müalicəsində baldan istifadə edilmişdir. Lakin balın nə üçün belə yaxşı səməre verməsinin əsas sebəbləri məlum deyildir. Bal olmuş toxumanı aradan qaldırmaqdə və yeni, sağlam toxumanın inkişafı üçün əlverişli mühit yaratmaqdə orqanizme kömək göstərə bilər, amma ona olan əsas tibbi maraq başlıca olaraq balın antibakterial xassələrə malik olmasındadır.

ELAN

ADPU-nun filologiya, xarici diller fakültəsinin fransız dili ixtisası üzrə I kurs tələbəsi Məmmədova Səbinə İsmixan qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov
Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

8 iyul

"İnter" və "Zirə" UEFA Avropa Liqasında mərhələ adlayıblar

Bakının "İnter" futbol klubu UEFA Avropa Liqası yarıqlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Bakı təmsilcisi iyulun 6-da turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dalğa Arena"də Serbiyanın "Mladost" komandasını qəbul edib. Görüşü fəal başlayan "İnter" matçın 23-cü dəqiqəsində istəyinə nail olub. Denis Silvanın qolu ilə rəqib komanda meydانın mərkəzинə dəvet olunub. Bu, Denis Silvanın avrokuboklarda üçüncü qolu olub. Belə ki, braziliyalı futbolçu 2014-cü ildə Bakının "Neftçi" klubunun heyətində Serbiyanın digər klubu "Partizan" ilə oyunda dubl edib. İkinci hissə də "İnter"in üstünlüyü şəraitində keçib. Görüşün 74-cü dəqiqəsində Pərdis Fərcad Azadin ötürməsini qolla tamamlayan Nizami Hacıyev "İnter" azarkeşlərini sevindirib. Komandaların cəhdlərinə baxmayaq oyunun sonunadək tabloda rəqəmlər dəyişmeyib.



Beləliklə, görüş "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən ilk oyunda da "İnter" qalib gəlib - 3:0. İki görüşün nəticəsinə görə, "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Lüksemburq təmsilcisi "Fola" olacaq.

UEFA Avropa Liqasında debüt edən Bakının "Zirə" klubu da ikinci təsnifat mərhələsinə adlayıb. İyulun 6-da "Zirə" Lüksemburqdakı "Municipal de Differdange" stadionunda yerli "Differdange" klubunun qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyun "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA yeni reyting cədvəlini açıqlayıb



Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reyting cədvəlini açıqlayıb. AZERTAC xəber verir ki, Azərbaycan yalnız xal ehtiyatını artırıb. Belə ki, "Zirə" safərdə "Differdange" komandasını 2:1, "İnter" isə doğma meydanda "Mladost"u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-e çatıb. Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-ye yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.

"Nürnberg" in müdafiəcisi "Qəbələ" də!



Qəbələ" mövşümlərəsi fasıləde növbəti transferini həyata keçirib. Apasport.az-in klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" "Nürnberg" in müdafiəcisi Deyv Bultuisi həyətə cəlb edilib. Daha öncədən İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, İspaniyalı Xavyer Hernández Qonzales, fransız Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Halilidey, malili Famussa Kone ilə anlaşan Roman Qroqırçukun komandası Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 1990-ci il iyulun 28-də Hollandiyada anadan olan futbolçu DCG, "Purmersteyn", "Volendam" və "Utrecht" in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrechtin eyniadlı təmsilcisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə "Utrecht" in şərəfini qoruyub. 2014-cü ildə Almaniyyaya yollanan hollandiyalı son 3 mövsümü "Nürnberg" in həyətində keçirib.

"Lester" dən rəsmi transfer



Sevilya" dan ayrılan Visente İborro karyerasını İngiltərə Premier Liqasında davam etdirəcək. Qol.az-in xəbərinə görə, 29 yaşlı yarımmüdafiəçi "Lester" e transfer olunub. Klubun rəsmi saytı onuna 4 illik müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, 2013-cü ildən "Sevilla" da çıxış dən ispaniyalı futbolcu 113 oyuna 24 qol vurub.

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.